

1. İnvestisiya layihəsinin təyinatına aid edilmir:

- satış bazarlarının təhlili
- layihə problemlərinin müəyyən edilməsi
- ✓ maliyyə strategiyası
- istehsal strategiyası
- istehsalla bağlı xərclərin qiymətləndirilməsi

2. İnvestisiya layihəsinin həyat dövrləridir:

- ideyanın əsaslandırılması
- tikintinin aparılması
- ✓ ideya, texniki-iqtisadi əsaslandırma, tikinti və istismar
- smeta sənədlərinin hazırlanması
- ləğvetmə dəyərinin qiymətləndirilməsi

3. İnvestisiyaya resurs qoyuluşu gəlirlilik səviyyəsi ilə necə olmalıdır?

- interval
- tamamlayıcı
- ardıcıl
- ✓ paralel
- diskret

4. Müstəqil layihələrdir:

- biri digərinin mənfəətliliyini azaldırsa
- mənfəətin artımı xərc və gəlirlərdə öz əksini tapan layihələr
- eyni məqsədli layihələr
- ✓ bir layihənin qəbulu və ondan imtina digərin rentabelliyyətində öz əksini tapmırsa
- birini qəbulu digərini zərərli edirsə

5. Qeyd olunan aktivlərdən hansı maliyyə investisiyalarına aid edilir?

- lisenziyalar
- hazır əmtəələr
- avadanlıqlar
- ✓ adi səhmlər, istiqrazlar, əmanət və depozit sertifikatları
- patentlər

6. İnvestisiya prosesi

- investorun hərəkətləri ardıcılıdır
- bütün cavablar doğrudur
- qeyri-maddi aktivlərə qoyuluşlardır
- investorun qarşılıqlı fəaliyyətidir
- ✓ istehlakdan ayrılmış vəsaitlərin müəyyən məqsədlə qoyuluşu

7. İnvestisiya fəaliyyətinin subyektidir

- ictimai fondlar
- hüquqi şəxslər
- dövlət
- fiziki şəxslər
- ✓ cavablar doğrudur

8. İnvestisiya fəaliyyətinin obyektləri fərqləndirilir -

- layihənin miqyasına görə
- vəsaitlərdən istifadənin səmərəliliyinə görə
- dövlətin iştirak dərəcəsinə görə
- √ mülkiyyət formasına görə
- layihənin istiqamətinə görə

9. İntellektual investisiya hesab olunmur:

- sosial sferaya investisiyalar
- elmi işləmələrə investisiyalar
- √ tikinti sektoruna investisiya
- kadrların hazırlanmasına investisiyalar
- təcrübə – konstruktor işlərinə investisiyalar

10. Investisiya –

- √ mənfəət əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə kapital qoyuluşudur
- bütün variantlar doğrudur
- iqtisadiyyatın inkişafına qoyulan qiymətli kağızlardır
- yeni istehsal texnologiyasının tətbiqi nəticəsində kapitalın artımıdır
- istehsala maliyyə vəsaitləri xərcləridir

11. Investisiya fəaliyyətinin hərəkətverici motivi nə hesab olunur?

- istehsal və istehlak həcminin yüksəlməsi
- cari istehlakdan imtinanın qiyməti
- konkret əmtəə və xidmətlərin istehsalının yüksəlməsi
- √ yüksək rentabellik normasının formalaşması
- bütün cavablar doğrudur

12. Investisiyalaşdırma nəticəsində kapitalın artımı təmin etməlidir-

- mümkün riskə görə investora mükafatlandırmasını
- √ bütün variantlar doğrudur
- qarşıdakı dövrdə inflyasiyadan itkilərin ödənilməsini
- investora minimum xərclərinin ödənilməsini
- minimal real gəliri

13. Investisiyanın tərkibinə aşağıdakı formalarda kapital daxil deyil -

- √ mütləq və nisbi iqtisadi və torpaq rentası
- xüsusi və borc vəsaitləri
- konkret maddi – əşya elementləri
- səhm formasında pul vəsaitləri
- əmlak hüquqları və intellektual qiymətlilər

14. Investisiyanın təsnifləşdirilməsi əlaməti deyil: -

- √ yaradılan obyektə təcəssüm olunması formaları
- maliyyələşdirmə mənbələri
- investisiyalaşdırma prosesinin iştirakçılarının tərkibi
- investisiyalaşdırma obyektləri
- təkrar istehsalın formaları

15. Obyektlərinə görə investisiya bölünür -

- √ dövlət investisiyaları
- lisenziyaların alınmasına yönəldilən investisiyalar

- qeyri--maddi aktivlərə investisiyalar
- real investisiyalar
- maliyyə investisiyaları

16. Müddətliliyinə görə investisiya bölünür -

- uzunmüddətli investisiyalara
- real sektora investisiyalar
- ✓ ortamüddətli investisiyalar
- yüksək likvidliyə malik qiymətli kağızlara investisiyalar
- qısamüddətli investisiyalara

17. Vəsaitlərin investisiyalaşdırılmasının alternativ variantı hansıdır?

- vəsaitlərin qiymətli kağızlara, səhmlərə qoyuluşu
- vəsaitlərin iqtisadiyyatın real sektoruna qoyuluşu
- vəsaitlərin maliyyə aktivlərinə qoyuluşu
- vəsaitlərin depozit hesablara qoyuluşu
- ✓ vəsaitlərin inkişaf etmiş ölkələrin banklarına qoyuluşu

18. Investisiya – kapitalin yaranması və gələcəkdə gözlənilən istehlakın genişləndirilməsi naminə hazırda gəlirin cari istehlaka xərclənməsindən imtina etmək deməkdir -hansı iqtisadçının fikridir ?

- Marşall
- Couvens
- Aristotel
- ✓ Samuelson
- Keyns

19. "İnvestisiya – firma tərəfindən kapital ehtiyatını artırılmasına sərf olunan vəsaitdir" fikri hansı iqtisadçı alimə məxsusdur?

- Rikardo
- Samuelson
- Marşall
- Aristotel
- ✓ Keyns

20. Mülkiyyət formalarına görə fərqləndirirlər -

- borc investisiyaları
- bütün variantlar doğrudur
- cəlb olunan investisiyalar
- xüsusi və cəlb olunan investisiyalar
- ✓ xüsusi və dövlət investisiyaları

21. İnvestisiyanın aşağıdakı məqsədlər üçün təsnifləşdirilməsi zəruridir -

- maddi əşya elementlərinin tərkibinin müəyyən edilməsi
- bütün variantlar doğrudur
- resursların və vəsaitlərin ehtiyacı olanlar arasında bölüşdürülməsi
- ✓ planlaşdırma və təhlil
- investisiyanın iqtisadi mahiyyətinin müəyyən edilməsi

22. Makroiqtisadi nəzəriyyə baxımından investisiyanın mahiyyətin aşağıdakı açıqlamalarından hansı doğrudur?

- əsas fondların maddi-əşya elementləri
- ✓ növbəti illərdə tələbatın daha dolğun ödənilməsi məqsədilə investorun cari istehlakdan imtina aktı
- əmlak aktı
- intellektual mülkiyyət

- pul vəsaitləri və kreditlər

23. İnvestisiyalaşdırma obyektı əhatə edir -

- fəaliyyətdə olan müəssisənin genişləndirilməsini və yenidən qurulmasını
- ✓ bütün variantlar doğrudur
- məhsul istehsalının tam elmi-texniki istehsal tsiklinin ayrı-ayrı mərhələlərini
- məhsul istehsalının tam elmi-texniki istehsal tsiklini
- elmi-tədqiqat və təcrübi – konstruktor işlərini

24. Maksimum xalis gəlirin əldə olunması məqsədilə vəsaitlərin investisiyalaşdırılmasının ən optimal istiqamətidir –

- vəsaitlərin qiymətli kağızlara qoyuluşu
- pulların depozit hesablara qoyulması
- ✓ vəsaitlərin iqtisadiyyatın real sektoruna qoyuluşu
- vəsaitlərin maliyyə aktivlərinə qoyuluşu
- bütün variantlar doğrudur

25. Aşağıdakılardan hansı investisiya fəaliyyətinə aid deyil -

- investisiyalaşdırmanın texniki-iqtisadi əsaslandırılması
- maliyyə resurslarının həcmnin əsaslandırılması
- zəruri işlər üzrə texnologiyanın məcmusu
- yeni obyektlərin yaradılması üzrə prosedurların məcmusu
- ✓ məhsulun yaradılması üzrə tam elmi-texniki potensial

26. İnvestisiya fəaliyyətinin obyektləri fərqləndirilir -

- dövlətin iştirak dərəcəsinə görə
- layihənin miqyasına görə
- ✓ mülkiyyət formasına görə
- layihənin istiqamətinə görə
- vəsaitlərdən istifadənin səmərəliliyinə görə

27. İnvestisiya fəaliyyətinin subyekti deyil -

- ictimai fondlar
- Dövlət
- fiziki şəxslər
- ✓ kommersiya bankları və sosial xidmət müəssisələri
- hüquqi şəxslər

28. Müddətliliyinə görə investisiya bölünmür -

- yüksəklikvidliyə malik qiymətli kağızlara investisiyalar
- qısamüddətli investisiyalara
- uzunmüddətli investisiyalara
- real sektora investisiyalar
- ✓ ortamüddətli investisiyalar

29. Obyektlərinə görə investisiya bölünmür -

- lisenziyaların alınmasına yönəldilən investisiyalar
- maliyyə investisiyaları
- ✓ dövlət investisiyaları
- real investisiyalar
- qeyri-maddi aktivlərə investisiyalar

30. İnvestisiya aşağıdakı əlamət üzrə təsnifləşdirilmir -

- investisiyalaşdırma prosesinin iştirakçılarının tərkibinə görə
- təkrar istehsalın formalarına görə
- investisiyalaşdırma obyektlərinə görə
- ✓ yaradılan obyektə təcəssüm olunması formalarına görə
- maliyyələşdirmə mənbələrinə görə

31. İnvestisiya –

- bütün variantlar doğrudur
- istehsala maliyyə vəsaitləri xərcləridir
- iqtisadiyyatın inkişafına qoyulan qiymətli kağızlardır
- ✓ mənfəət əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə kapital qoyuluşdur
- yeni istehsal texnologiyasının tətbiqi nəticəsində kapitalın artımıdır

32. İnvestisiya prosesi dedikdə aşağıdakılardan hansı başa düşülür?

- ✓ istehlakdan ayrılmış vəsaitlərin müəyyən məqsədlə qoyuluşu
- qoyuluşların həyata keçirilməsi üzrə investorun hərəkətləri ardıcılığı
- layihənin təşəbbüskarının və investorun qarşılıqlı fəaliyyəti
- fiziki, pul və qeyri-maddi aktivlərə qoyuluşlar
- bütün variantlar doğrudur

33. İnvestisiya fəaliyyətində investorun hərəkət ardıcılığına aid deyil –

- investisiya obyektinin seçilməsi yaxud yaradılması
- xarici investisiyanın cəlb olunması
- ✓ texniki və texnoloji yardım göstərilməsi
- əlavə zəruri qoyuluşların edilməsi
- investisiya obyektinin istismarı və ləğv edilməsi

34. Qarşılıqlı əlaqələrinə görə layihənin tipi deyil –

- ✓ tamamlayıcı
- sinergetik
- alternativ
- müstəqil
- əvəzedici

35. Layihənin həyat tsikli fazası deyil –

- investisiya
- ✓ likvid
- istismar
- investisiyaqabağı

36. İnvestisiya fəaliyyəti obyektlərinin istifadəçiləri ola bilməz

- dövlət və bələdiyyə orqanları
- beynəlxalq təşkilatlar
- fiziki və hüquqi şəxslər
- ✓ kreditorlar
- investorlar

37. Bu layihə hesab oluna bilməz

- hər hansı ilkin mətni
- bütün variantlar doğrudur
- işlənib hazırlanmış tikinti – quraşdırma planı
- ✓ iqtisadi əsaslandırmanın texniki ifadəsi
- ideya, plan

38. Layihədən aşağıdakı məqsəd üçün istifadə olunur –

- investisiyaqabağı tədqiqatların aparılması
- müəssisənin məqsədyönlü investisiya strategiyasının formalaşdırılması
- texniki – iqtisadi əsaslandırmanın təmərküzləşmiş ifadəsi
- ✓ hər hansı obyektin yaradılması üçün yerinə yetirilməsi zəruri olan iş, fəaliyyət və tədbirlər kompleksinin təsviri
- tikinti--quraşdırma işlərinin aparılması, yeni istehsalın mənimsənilməsi

39. Aşağıdakılardan hansı doğrudur?

- bütün variantlar doğrudur
- layihə qərarların texniki – iqtisadi əsaslandırılması kompleksidir
- layihə əsaslandırılmış institusional dəyişikliklər kompleksidir
- layihə istehsalın səmərəli idarə edilməsi mexanizminin yaradılması üzrə qərarlar kompleksidir
- ✓ layihə qarşıda qoyulan məqsədlərə nail olunmasına yönəldilmiş əsaslı qərarlar kompleksidir

40. İntestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılmasının əsas istiqqa mətlərinin işlənilməsində əsas bölmədir

- layihənin həyata keçirilməsi qrafiki
- bütün variantlar doğrudur
- bazarın təhlili və marketinq konsepsiyası
- layihə – konstruktor bölməsi
- ✓ layihənin maliyyə və iqtisadi qiymətləndirilməsi

41. İntestisiya layihəsi aşağıdakı fazaları birləşdirir.

- elmi-tədqiqatların aparılmasını
- layihənin ilkin texniki- iqtisadi əsaslandırılmasını
- ✓ investisiyaqabağı, investisiya və istismar mərhələlərini
- investisiyaqabağı, istismarqabağı və istismar mərhələlərini
- investisiyas, istismarqabağı və istismar mərhələlərini

42. İntestisiyaqabağı fazanın mərhələsi deyil –

- ilkin texniki – iqtisadi əsaslandırma
- ✓ layihə-smeta sənədlərinin hazırlanması
- yekun texniki – iqtisadi əsaslandırma
- investisiya tələb edən ideyanın yaranması
- elmi-tədqiqatların aparılması

43. İnnovasiya nədir?

- Təcrübi--konstruktor işləri
- patent
- elmi işləmələrin aparılması hüquqi
- ticarət nişanı
- ✓ elmi--texniki tərəqqinin nailiyyətləri ilə bağlı investisiya növü

44. Bu layihə deyil -

- bütün variantlar doğrudur
- ideya, plan
- ✓ texniki – iqtisadi əsaslandırmanın təmərküzləşmiş ifadəsi
- işlənilib hazırlanmış tikinti – quraşdırma planı
- hər hansı sənədin ilkin mətni

45. Layihənin iqtisadi səmərəliliyinin investisiya imkanlarının texniki-iqtisadi tədqiqatlar mərhələsində ölçülməsi hansı qiymətlərlə aparılır?

- ✓ bazis
- hesablama və proqnoz
- azad
- hesablama
- proqnoz

46. İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılma mərhələsində iqtisadi səmərəliliyinin hansı qiymətlərlə mütləq sayılır?

- hesablama
- bazis
- ✓ hesablama və proqnoz
- proqnoz
- azad

47. İnvestisiya fəaliyyətinin həyata keçirilməsinin səmərəliliyinin əsas zəminləri hansıdır?

- ✓ siyasi və iqtisadi sabitlik
- səmərəli informasiya sisteminin formalaşdırılması
- dövlətin sosial siyasəti
- bütün cavablar doğrudur.
- səmərəli gəlir siyasəti

48. Hansı layihələr alternativ layihələr adlanır?

- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- bir layihənin qəbulu və ondan imtina digərin rentabelligində öz əksini tapmırsa
- bir layihənin qəbulu digərinin rentabelligini artırır
- ✓ bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- bir layihənin qəbulu digərinin rentabelligini azaldırsa

49. Hansı layihələr müstəqil layihələrdir?

- ✓ bir layihənin qəbulu və ondan imtina digərin rentabelligində öz əksini tapmırsa
- bir layihənin qəbulu digərinin rentabelligini azaldırsa
- rentabelligin artımı xərc və gəlirlərdə öz əksini tapan layihələr
- bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə

50. Hansı layihələr əvəzedici layihələrdir?

- bir layihənin qəbulu və ondan imtina digərin rentabelligində öz əksini tapmırsa
- bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- bir layihənin qəbulu digərinin rentabelligini artırır
- ✓ bir layihənin rentabelligi digərinin qəbulu zamanı azalır, lakin tam itirilmirsə

51. Hansı layihələr sinergetik layihələr adlanır?

- eyni məqsəd üçün nəzərdə tutulan iki layihə
- bir layihənin rentabelligi digərinin qəbulu zamanı azalır, lakin tam itirilmirsə
- bir layihənin qəbulu digərini rentabellsiz edirsə
- bir layihənin qəbulu və ondan imtina digərin rentabelligində öz əksini tapmırsa
- ✓ bir layihənin qəbulu digərinin rentabelligini artırır

52. İnvestisiyanın aşağıdakı məqsədlər üçün təsnifləşdirilməsi zəruridir -

- bütün variantlar doğrudur

- investisiyanın iqtisadi mahiyyətinin müəyyən edilməsi
- maddi əşya elementlərinin tərkibinin müəyyən edilməsi
- ✓ planlaşdırma və təhlil
- resursların və vəsaitlərin ehtiyacı olanlar arasında bölüşdürülməsi

53. Səviyyəsinə görə layihənin növüdür –

- mətn
- ideya
- nəticə
- ✓ proqram
- plan

54. Layihənin tərkib elementi deyil –

- problem
- ideya
- ✓ proqnoz
- nəticə
- qərar

55. Layihənin tərkib elementi hansıdır?

- məntiq
- sadalananların hamısı
- plan
- proqnoz
- ✓ problem

56. Layihənin texniki-iqtisadi əsaslandırılmasında marketinq tədqiqatlarının rolu nədən ibarətdir.

- ✓ satış imkanlarını, rəqabət mühitini və məhsul nomenklaturasını öyrənməyə imkan verir
- bütün variantlar doğrudur
- layihənin məqsədini müəyyən etməyə imkan verir
- aparılmış investisiyaqabağı tədqiqatların dəyəri barədə informasiya verir
- məhsulun satış radiusunu müəyyən etməyə imkan verir

57. İstismar fazasının davamlılığı müəyyən olunur

- istismar dövründə
- ✓ layihələşdirmə dövründə
- investisiyalaşdırma dövründə
- texniki-iqtisadi əsaslandırma zamanı
- eksperiment mərhələsində

58. Tikintinin müddətinə təsir göstərən amillərdən və şəraitin monitorinqi, yaranan meyillərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi həyata keçirilir –

- eksperiment mərhələsində
- istismar mərhələsində
- ✓ investisiya mərhələsində
- investisiyaqabağı mərhələdə
- layihələşdirmə mərhələsində

59. İntestisiya layihəsinin biznes planı –

- ✓ onun texniki-iqtisadi əsaslandırılmasının təmərküzləşmiş ifadəsidir
- tikinti və təşkilati qərarların əsaslandırılmış plan
- maliyyə və idarəetmə qərarlarının əsaslandırılmış kompleksinin əks olunduğu plan
- marketinq və texnoloji qərarların texniki-iqtisadi əsaslandırılmış kompleksidir

- tədbirlər və onlarla bağlı fəaliyyət

60. Texniki – iqtisadi əsaslandırmanın bir istiqaməti kimi «Bazarın təhlili və marketing konsepsiyası» əhatə etmir –

- məhsul nomenklaturasını
- qiymət siyasətini
- satış imkanlarını
- rəqabət mühitini
- ✓ iqtisadi əhatəni

61. İnvestisiya layihəsinin üçüncü fazası hansıdır?

- investisiya
- ✓ istismar
- istismarqabağı
- investisiyaqabağı
- eksperimental

62. Kreditin cəlb olunması, səhmlərin emissiyası, heyətin hazırlanması məsələləri hansı mərhələdə həll olunur

- istismarqabağı
- Investisiyaqabağı
- istismar
- obyektin istismara verilməsi
- ✓ investisiya

63. Tikinti işləri, avadanlığın alınması üzrə danışıqların aparılması, lisenziyaların, patentlərin alınması hansı mərhələdə həyata keçirilir?

- istismar
- Investisiyaqabağı
- ✓ investisiya
- texniki-iqtisadi əsaslandırılmış
- Istismarqabağı

64. Obyektin istismara verildiyi mərhələ necə adlanır?

- istismar fazası
- investisiyaqabağı faza
- istismarqabağı faza
- ✓ investisiya fazası

65. İnvestisiyaqabağı fazanın xüsusiyyəti deyil –

- potensial investorların layihədə iştirakı imkanları araşdırılır
- potensial və maraqlı investorlar haqqında məlumat toplanılır
- maliyyələşdirmə mənbələri aşkar olunur
- layihənin ilkin texniki-iqtisadi əsaslandırılması aparılır
- ✓ kontraktlar işlənir və bağlanılır

66. . İnvestisiya fazasının xüsusiyyəti deyil –

- investisiyaların cəlb olunması ilə bağlı məsələlər həll olunur
- xərclər qaytarılmaz xarakter daşıyır
- layihə gəlir gətirmir
- layihələşdirmə işləri başa çatmamışdır
- ✓ yüksək elmi-tədqiqat və təcrübə-konstruktor xərcləri

67. İstehsal aktivlərinin formalaşdırılması prosesi hansı mərhələdə həyata keçirilir?

- istismar mərhələsində
- layihələşdirmə mərhələsində
- işləmə və istehsal tətbiq mərhələsində
- istismarqabağı mərhələdə
- √ investisiya mərhələsində

68. Fəaliyyətdə olan müəssisə üçün investisiyaqabağı fazanın ilkin mərhələsi hansıdır?

- bütün variantlar doğrudur
- layihənin eksperimental sınağı
- layihənin texniki-iqtisadi əsaslandırılması
- elmi-tədqiqat işləri
- √ investisiyalaşdırma imkanlarının aşkar olunması

69. Layihənin texniki – iqtisadi əsaslandırılması nə deməkdir?

- layihənin strateji qərarlarının seçilməsi
- maliyyələşdirmə sxeminin və mənbələrinin seçilməsi
- √ investisiyaqabağı mərhələdə qəbul edilən qərarların dəqiqləşdirilməsi
- layihəyə investisiya qoyuluşunun səmərəliliyinin əsaslandırılması
- hesablama sistemləri

70. Layihənin idarə olunmasının təşkilati formaları nədən asılıdır?

- √ layihələşdirmə fazalarından
- layihə iştirakçılarının məsuliyyət bölgüsündən
- maliyyələşdirmə sxemindən
- layihənin resurs təminatından
- reallaşdırma mərhələlərindən

71. Ölkənin investisiya mühiti –

- √ ölkədə investisiya fəaliyyətinin hüquqi, iqtisadi və sosial şərtləri sistemidir
- ölkənin qızıl ehtiyatının kəmiyyətidir.
- Investisiya bazarının inkişafına təsir göstərən amillərin tədqiqidir.
- Investisiya bazarının aktivliyi dərəcəsidir
- ölkənin regionlarının investisiya potensiallarının məcmusunu xarakterizə edən göstəricidir

72. Birbaşa investisiyalar nədir?

- səhmlərin 10%-dən çoxuna nəzarət edən investor tərəfindən qoyulan investisiya
- ticarət kreditləri
- istehsal prosesinə qoyulan investisiyalar
- √ real aktivlərin alınması ilə bağlı konkret uzunmüddətli layihələrə qoyulan investisiyalar
- səhmlərin 10%-dən azına malik investorun səhmlərin almasına vəsait qoyuluşu

73. Layihənin səmərəliliyi nə ilə müəyyən olunur?

- xərc və nəticələrin nisbəti
- √ kommərsiya, büdcə və ictimai səmərəlilik göstəriciləri sistemi
- sosial səmərəlilik göstəriciləri
- büdcə səmərəliliyi göstəriciləri
- maliyyə səmərəliliyi göstəriciləri

74. Layihənin ekspertizası –

- √ layihənin bütün aspektlərinin geniş təhlilini təmin edir.

- layihənin ayrı-ayrı hissələri haqqında rəydir
- istehsal planıdır
- mərkəzi, maliyyə və strateji təhlildir
- layihənin reallaşdırılması nəticələrinin iqtisadi təhlilini təmin edir.

75. Layihənin planı nədir?

- ✓ layihə məqsədlərinin həyata keçirilməsi üzrə tədbirlərin siyahısı
- maliyyələşdirmə sxeminin hazırlanması
- layihənin resurs təminatı
- layihənin idarə olunmasının təşkilat formaları
- icra sənədlərinin hazırlanması

76. Layihənin həyat tsiklidir (fazalarıdır) –

- ✓ ideya, texniki-iqtisadi əsaslandırma, tikinti və istismar
- tikinti, istismar və ləğvetmə
- ideya, tikinti və ləğvetmə
- bütün variantlar doğrudur
- layihə - smeta sənədlərinin hazırlanması

77. Tikinti mərhələsində hansı işlər yerinə yetirilir?

- sahənin seçilməsi və ondan istifadə aktının alınması
- ✓ qrafikə uyğun olaraq tikinti-quraşdırma və buraxılış – nizamlama işlərinin yerinə yetirilməsi
- məhsul istehsalı
- bütün variantlar doğrudur.
- investisiya memorandumunun alınması

78. İstehsal potensialı nə ilə müəyyən edilir?

- ✓ istehsal gücü ilə
- iqtisadi kadrların olması ilə
- qeyri-maddi aktivlərin olması ilə
- məhsul satışı bazarın perspektivinin öyrənilməsi ilə
- avadanlıq, bina və qurğuların tərkibi və aşınması ilə

79. İstehsal layihəsi ilə biznes-planın uyğunluğu necədir?

- investisiya layihəsi daha genişdir
- hər ikisi eynidir
- ✓ biznes-plan layihənin yalnız ilkin texniki-iqtisadi əsaslandırılmasını əvəz edir.
- biznes plan layihənin yalnız ilkin texniki-iqtisadi əsaslandırılmasını əvəz edir
- investisiya layihəsi daha məhduddür

80. Şirkət səviyyəsində investisiya fəaliyyətinin meyarıdır

- investisiya strategiyasının reallaşdırılmasının səmərəli yolunun təmin edilməsi
- ✓ gəlirlərin maksimumlaşdırılmasının təmin edilməsi
- şirkətin investisiya cəlb ediciliyinin qiymətləndirilməsi
- investisiya bazarının konyuktura göstəricilərinin monitorinqi
- yüksək iqtisadi inkişaf tempinin təmin edilməsi

81. Kapital qoyuluşlarının təkrar istehsal strukturu xərcərin nəyə olan nisbətidir?

- əsas fondların aktiv və passiv hissəsinə
- Real, maliyyə və intellektual investisiyalar
- Birbaşa və portfel investisiyalarına
- İstehsal və tədavül xərclərinə
- ✓ yeni tikinti, əsas fondların texniki cəhətdən yenidən qurulması xərclərinə

82. Kapitalın təkrar istehsal strukturu nədir?

- xüsusi və borc vəsaitlərinin nisbəti
- ✓ yeni tikinti və yenidənqurmanın nisbəti
- borc və cəlb olunmuş vəsaitlərin nisbəti
- real və nominal dərəcələrin nisbəti
- investisiyalarda aktiv və passiv hissələrin nisbəti

83. Əgər investisiya layihəsi ayrıca bir ölkənin iqtisadi, sosial və ekoloji vəziyyətinə təsir göstərsə, 0 –

- yerli (lokal) layihədir
- regional layihədir
- ✓ irimiqyaslı layihədir
- qlobal layihədir
- dövlət layihəsidir

84. İntestisiya layihəsinin sosial göstəricilərinə aid edilmir –

- müəssisənin işçilərinin gəlirləri
- texniki təhlükəsizliyin təşkili səviyyəsi
- ✓ məhsul satışının həcmi
- istehlak səbəti
- işsizlərin sayı

85. Layihənin ömür müddəti nədir?

- əsas avadanlığın orta çəkili xidmət müddəti
- bütün variantlar doğrudur
- ✓ qoyulmuş kapitalın ödənilməsi müddətinin və investorum tələblərinin uçotu ilə hesablama dövrü
- tikinti müddəti
- əsas fondların normativ xidmət müddəti

86. İstismar fazasında nə baş verir?

- tikinti
- ✓ məhsul istehsalı
- bütün variantlar doğrudur.
- əsas avadanlığın hərəkətə gətirilməsi
- avadanlığın tədarükü

87. Layihənin investisiya fazası əhatə etmir –

- layihə - axtarış işlərini
- buraxılış – nizamlama işlərini
- kadrların hazırlanması
- ✓ layihənin idarə olunması və məsləhət xidmətləri aspektlərini
- tikinti –quraşdırma işlərini

88. İntestisiya layihəsi planlaşdırmanın hansı növünə aid edilir?

- cari planlaşdırmaya
- sosial planlaşdırmaya
- iqtisadi planlaşdırmaya
- ✓ uzunmüddətli planlaşdırmaya
- operativ planlaşdırmaya

89. Metodiki prinsiplərə aid deyil

- ✓ resursların ödənişliliyi

- nadirlik
- dinamiklik
- çoxvalyutalılıq
- pulun müvəqqəti qiymətliliyi

90. Aşağıdakılardan hansı investisiya layihələrinin qiymətləndirilməsi prinsiplərinə aiddir:

- strateji prinsiplər
- taktiki prinsiplər
- dinamik prinsiplər
- nəzəri prinsiplər
- ✓ metodoloji prinsiplər

91. Pul aktivlərinə investisiyaların tərkibinə daxil edilmir.

- səhmlərin alışı
- birbaşa investisiyalar
- portfel investisiyaları
- ✓ dövriyyə vəsaitlərinin alışı
- investisiya hüququnun alınması

92. Portfel investisiyaları reallaşır:

- xidmət sferasında
- ticarət fəaliyyətində
- tikintidə
- ✓ maliyyə kapitalının tədavülü sferasında
- innovasiya fəaliyyətində

93. Portfel investisiyaları nədir?

- istehsala investisiyalar
- ticarət kreditləri
- səhmlərin alışına qoyuluşlar
- səhmdar kapitala investisiyalar
- ✓ layihələr qrupuna kapital qoyuluşu

94. Birbaşa investisiyalar nədir?

- investor tərəfindən qoyulan investisiya
- ✓ real aktivlərin alınması ilə bağlı konkret uzunmüddətli layihələrə qoyulan investisiyalar
- istehsala yönəldilən investisiyalar
- ticarət kreditləri
- səhmlərin alışına investisiya qoyuluşu

95. İnvestisiyanın mahiyyətidir

- bazarın marketinq təhlili
- pul vəsaitlərinin qoyuluşu ilə bağlı əməliyyat
- ✓ mənfəət əldə etmək və sosial effektdə nail olmaq məqsədilə vəsait qoyuluşu
- mövcud istehsalın modernləşdirilməsinə kapital qoyuluşu
- müəssisənin istehsal gücünün müəyyən edilməsi

96. Firmanın kapital qoyuluşlarının reallaşdırılması ilə bağlı xərclərin iqtisadi mahiyyətidir

- dəyişən xərclər
- sabit xərclər
- ✓ uzun müddətli xərclər
- artan xərclər
- cari xərclər

97. İntestisiya bazarının vəziyyətini xarakterizə edir.

- nominal və real dərəcələr
- bank faiz dərəcələri
- kapitalın qiyməti
- inhisar və rəqabət
- ✓ tələb və təklif

98. İntestisiya bazarının aktivliyini xarakterizə edir?

- Bazarın tutumu
- ✓ bazar konyukturası
- Bazar rəqabəti
- bazar tələbi
- bazar təklifi

99. İntestisiya qoyuluşu və mənfəətin əldə olunması prosesləri necə olmalıdır?

- bütün variantlar doğrudur
- interval
- diskret
- ✓ paralel
- ardıcıl

100. Aşağıdakılardan hansı metodiki prinsiplərə aiddir ?

- qiymətləndirmənin çoxmərhələli olması
- modelləşdirmə
- ✓ suboptimallaşdırma
- maraqların uzlaşması
- müqayisəlilik

101. Aşağıdakılardan hansı metodiki prinsiplərə aid deyil ?

- nadirlik
- dinamiklik
- çoxvalyutalılıq
- ✓ resursların ödənişliliyi
- pulun müvəqqəti qiymətliliyi

102. Aşağıdakılardan hansı investisiya layihələrinin qiymətləndirilməsinin əməliyyat prinsiplərinə aid deyil?

- informasiya və metodiki uzlaşma
- modelləşdirmə
- ✓ pulun müvəqqəti qiymətliliyi
- layihənin parametrlərinin qarşılıqlı əlaqəsi
- sadələşdirmə

103. Aşağıdakılardan hansı investisiya layihələrinin qiymətləndirilməsinin əməliyyat prinsiplərinə aiddir?

- ✓ sadələşdirmə
- nadirlik
- maksimum effekt
- komplekslilik
- sərfəlilik

104. İntestisiya layihələrinin qiymətləndirilməsi metodoloji prinsiplərinə aid deyil?

- maraqların uzlaşması

- ✓ çoxvalyutalılıq
- sərfəlilik
- ölçü
- müqayisəlilik

105. Müqayisəlilik investisiya layihəsinin qiymətləndirilməsi hansı prinsiplərinə aiddir?

- əməliyyat prinsipləri
- taktiki prinsiplər
- strateji prinsiplər
- proqnoz prinsipləri
- ✓ metodoloji prinsiplər

106. Investisiya layihələrinin qiymətləndirilməsi prinsiplərinə aid deyil –

- ✓ statistik prinsiplər
- əməliyyat prinsiplər
- metodoloji prinsiplər
- metodiki prinsiplər

107. Investisiya layihələrinin qiymətləndirilməsi prinsiplərinə aiddir –

- nəzəri prinsiplər
- strateji prinsiplər
- dinamik prinsiplər
- taktiki prinsiplər
- ✓ metodoloji prinsiplər

108. Investisiyanın iqtisadi səmərəliliyi meyarını əks etdirən tələblər hansı göstəricidə öz əksini tapır.

- rentabellik
- investisiyanın həcmi
- ✓ ÜDM
- layihənin iqtisadi səmərəliliyi göstəriciləri
- mili gəlir

109. Maliyyə-investisiya büdcəsinin «Əməliyyat fəaliyyəti» bölməsində hansı dövriyyə fazaları əks olunur?

- müəssisənin əməliyyat fəaliyyətini əks etdirən fazalar
- kreditlərə görə ödənişləri əks etdirən fazalar
- amortizasiyanın hazır məhsula keçirilməsini əks etdirən fazalar
- bütün variantlar doğrudur
- ✓ pul vəsaitlərinin mədaxil və məxaricini əks etdirən fazalar

110. Avanslaşdırılmış kapital aşağıdakı kimi ifadə oluna bilməz -

- ✓ kredit formasında
- xüsusi kapital formasında
- səhmdar kapitli formasında
- bütün cavablar doğrudur
- borc kapital formasında

111. Layihənin həyat tsikli dövründə məcmu xalis gəlirin hesablanması zamanı -

- aktivlərin yaradılmasına yönəldilən avanslaşdırılmış vəsaitlər cəmlənir
- vergilər və kreditlərin qaytarılması üzrə ödənişlər çıxılır
- ✓ aktivlərin yaradılmasına yönəldilən avanslaşdırılmış vəsaitlər çıxılır
- vergilər və kreditlərə görə ödənişlər cəmlənir

112. Maliyyə investisiya büdcəsi aşağıdakı kimi tərtib olunur

- ✓ hər bir addımda alınan nəticələr iqtisadi mahiyyətinə görə müxtəlif mənbələr hesabına yaranan xalis mənfəəti və əsas kapitalın amortizasiyasını əks etdirirlər.
- hər bir addımda alınan nəticələr kredit qaytarıldıqdan sonra qalıq mənfəəti əks etdirirlər
- hər bir addımda alınan nəticələr vergilər ödənildikdən sonra qalıq mənfəəti əks etdirirlər
- hər bir addımda alınan nəticələr xidmət xərcləri çıxıldıqdan sonra qalıq mənfəəti əks etdirirlər
- bütün variantlar doğrudur

113. Maliyyə-investisiya büdcəsinin tərtibi metodologiyası ibarətdir -

- ✓ bütün variantlar doğrudur
- pul vəsaitləri daxilolmalarının və axınlarının təhlilindən
- pul vəsaitləri daxilolmalarının və axınlarının büdcə balansının tərtibindən
- əməliyyat sferaları üzrə pul axınları barədə informasiyanın toplanmasından
- pul vəsaitləri axınlarının maliyyə balansının tərtibindən

114. İncə investör üçün məqbul gəlir norması deyil -

- investörün maksimum gəlir həcmi
- məcmu nəticələrin xərclərdən yüksək olmasının baza parametri
- ✓ investisiya layihəsində qəbul olunmuş qərarların səmərəliliyini xarakterizə edən göstərici.
- avans olunmuş kapital vahidinə düşən xalis mənfəətin artımı
- bütün cavablar doğrudur

115. Səmərəliliyin meyarları -

- mülkiyyətçilər nöqtəyi-nəzərindən bu xalis mənfəət olmalıdır
- ✓ investisiya prosesinin iştirakçılarının iqtisadi maraqların əks etdirməlidir
- cəmiyyət nöqtəyi-nəzərindən bu ümumi mənfəətdir.
- idarəetmə qərarının qəbulu üçün əsasdır
- bütün variantlar doğrudur.

116. İncə investör üçün məqbul səmərəlilik və maliyyə dayanıqlığı göstəricilərinə nail olunmasının əsas şərti hansıdır?

- pul vəsaitlərinin balanslılığı
- pul vəsaitlərinə olan tələbin və təklifin nisbəti
- ✓ maliyyə-investisiya büdcəsinin balanslılığı
- hesabat balansının balanslılığı
- informasiya bazasının bütövlüyü

117. İncə investörün tələblərinin səmərəliliyin hesablanması daxil edilməsinin birbaşa üsulu nədən ibarətdir?

- Ödəmə müddətinin hesablanılmasından
- diskontlaşdırma əmsalı vasitəsilə gəlir normasının pul axınlarının hesablanmasına daxil edilməsindən
- xalis diskontlaşdırılmış gəlirin hesablanmasında
- gəlirlilik indeksinin hesablanmasından
- ✓ investör üçün məqbul gəlir normasının layihə üzrə daxili gəlir norması ilə müqayisəsindən

118. İncə investörün tələblərinin səmərəliliyin hesablanmasına daxil edilməsi aşağıdakı sxem üzrə reallaşdırılır?

- ✓ investör üçün gəlir normasının layihə üzrə daxili gəlir norması ilə müqayisəsi
- birbaşa
- bütün variantlar doğrudur
- dolayı
- diskontlaşdırma əmsalı vasitəsilə gəlir normasını daxil etmək

119. Pul vəsaitləri axınları qruplaşdırılmır -

- ✓ ilkin mahiyyət forması üzrə
- fəaliyyət sferası üzrə

- səmərəliliyin növləri üzrə
- aktivlər və passivlər üzrə
- istehsal amilləri üzrə

120. Xalis gəlir ifadə olunur -

- bütün variantlar doğrudur
- ✓ pul gəlirlərinin və axınlarının fərqi kimi
- nəticə və xərclərin nisbəti kimi
- fəaliyyət sferaları üzrə pul vəsaitləri axınları fərqinin səhvi cəmi kimi
- pul gəlirlərinin cəmi kimi

121. İqtisadi səmərəlilik göstəricisi deyil -

- xalis diskontlaşdırılmış gəlir
- daxili gəlir norması
- rentabellik
- xalis gəlir
- ✓ texniki təchizat

122. Xalis gəlir hansı mərhələdə müəyyən edilir?

- investisiyalaşdırma
- istehsal
- layihələşdirmə
- ✓ istismar
- layihənin həyat təşkilinin bütün addımlarında

123. İncəsənət kapitalının artımı aşağıdakıları təmin etməlidir-

- investordan mövcud vəsaitlərdən istifadədən imtina etməsini minimum məqbul ölçüdə kompensasiya etməlidir
- ✓ investisiya riskləri ilə bağlı mümkün itgilləri ödəməlidir
- inflyasiya ilə əlaqədar pul vəsaitlərinin dəyərsizləşməsini kompensasiya etməlidir
- investordan təcili istehlakdan imtina qiymətini kompensasiya etməlidir
- investordan iqtisadi maraqlarını təmin etməlidir

124. İncəsənət üçün məqbul gəlir norması -

- səmərə və birdəfəlik xərclərin nisbətidir
- xərclərin və nəticələrin nisbətidir
- bütün cavablar doğrudur
- ✓ kapitalın artımıdır
- mənfəətin və investisiyalaşdırılan vəsaitlərin nisbətidir

125. İncəsənətin səmərəliliyi göstəriciləri aşağıdakılardan hansına uyğun olmamalıdır?

- ✓ layihə qərarları kompleksinə
- bütün cavablar yanlışdır
- gəlir normasına
- xalis mənfəətə
- ümumi mənfəətə

126. Layihənin onda əks olunmuş qərarlara, məqsədlərə və investordan maraqlarına uyğunluğu dərəcəsinin qiymətləndirilməsi aşağıdakı şərtlər daxilində mümkündür -

- iqtisadi maraqlar və hüquqi qərarlar vahid miqdar göstəricilərində ifadə olunmalıdır
- bütün variantlar yanlışdır
- iqtisadi maraqlar və hüquqi qərarlar vahid dəyər göstəricilərində ifadə olunmalıdır
- ✓ o ümumi metodoloji əsasda formalaşmalıdır
- o iqtisadi səmərəliliyin vahid meyarına əsaslanmalıdır

127. İntestisiyanın səmərəliliyinin qiymətləndirilməsi probleminin öyrənilməsinə nədən başlanılır?
- İntestorun iqtisadi maraqlarının və layihə qərarlarının mahiyyətinə ardıcıl baxılmasından
 - ✓ bütün cavablar doğrudur
 - layihə qərarlarının məzmununu əks etdirən göstəricilərin qiymətləndirilməsindən
 - iqtisadi maraq parametrlərinin müəyyən edilməsindən
 - investor üçün məqbul gəlirin müəyyən edilməsindən
128. İntestorun iqtisadi maraqlarının və layihə qərarlarının mahiyyətinə baxılmasına nədən başlanılır?
- investor üçün məqbul gəlirin müəyyən edilməsindən
 - ✓ bütün variantlar doğrudur
 - mülkiyyətçinin məqsədlərinin müəyyən edilməsi üzrə məsələlərin həllindən
 - iqtisadi maraq parametrlərinin müəyyən edilməsindən
 - layihə qərarlarının məzmununu əks etdirən göstəricilərin qiymətləndirilməsindən
129. İntestisiya layihəsinin iqtisadi səmərəliliyinin müəyyən edilməsi nədən ibarətdir?
- layihədə öz əksini tapmış texniki, maliyyə, marketinq, maliyyə və digər qərarların investorun məqsəd və maraqlarına uyğunluğunun aşkar edilməsi
 - ✓ bütün variantlar doğrudur
 - Məcmu nəticələrin məcmu xərclərdən üstün olduğu bütün şərtlərin yoxlanılması
 - layihənin reallaşdırılmasının məqsədəuyğunluğu
 - maliyyə və digər resursların məhdudluğu şəraitində səmərəlilik göstəricilərinin qəbul edilmiş sistemi üzrə layihələrin sıralanması
130. İntestisiya layihəsinin səmərəliliyi hansı məqsəd üçün müəyyən edilir?
- alternativ layihələrlə müqayisədə mövcud layihənin üstünlüklərinin qiymətləndirilməsi
 - maliyyə və digər resursların məhdudluğu şəraitində səmərəlilik göstəricilərinin qəbul edilmiş sistemi üzrə layihələrin sıralanması
 - Məcmu nəticələrin məcmu xərclərdən üstün olduğu bütün şərtlərin yoxlanılması
 - ✓ bütün variantlar doğrudur
 - layihənin reallaşdırılmasının məqsədəuyğunluğu
131. Dinamik modellərdə səmərəlilik -
- layihədə qoyulan məqsədə nəyin hesabına nail olunması barədə mühakimə yürütməyə imkan verir
 - investorların məqbul gəlir nomrası barədə təsəvvürlərinə uyğun olaraq xərclərin və nəticələrin müqayisəli şəkllə gətirilmiş fərqiidir.
 - investorun layihənin reallaşdırılması nəticəsində əldə etdiyi qazanc
 - səmərə və birdəfəlik xərclərin nisbətidir
 - ✓ xərclərin və nəticələrin nisbətinin ifadəsidir
132. Bu doğru deyil, mənfəət -
- investorun layihənin reallaşdırılması nəticəsində əldə etdiyi qazandır
 - Nəticə və xərclərin fərqiidir
 - ✓ məcmu nəticə və cari xərclərin fərqiidir
 - məcmu nəticə və məcmu xərclərin fərqiidir
 - layihənin reallaşdırılması nəticəsində investorun əldə etdikləri barədə mühakimə yürütməyə imkan verir
133. Bu doğru variant deyil. Qeyri-iqtisadi nəticələr -
- dəyər ifadəsində göstərilmir
 - onların iqtisadi əsaslandırılması mümkün deyildir
 - ✓ onları investisiyalaşdırma haqqında qərar qəbul edən şəxslər uçota olmalıdır
 - onların iqtisadi qiymətləndirilməsi mümkün deyil
 - həmişə investisiya hesablamalarından kənar qiyimətləndirilir
134. Hansı variant doğru deyil. Xərclər -

- əsas kapitalda cəmlənir
- dövriyyə kapitalında cəmlənir
- √ investisiya layihəsində həll edilməli olaq qlobal məsələləri əks etdirir
- gözlənilən nəticələrin əldə olunmasına yönəldilir
- layihədə nəzərdə tutulan məqsədlərə nail olunmasına yönəldilir

135. Diskontlaşdırma dərəcəsi nəyin əsasında müəyyən edilir?

- inflyasiya rüdeksinin
- Pul axınlarının artım sürətinin
- Mənfəət vergisinin dərəcəsinin
- Daxili gəlir normasının
- Mərkəzi Bankın yenidən maliyyələşdirmə dərəcəsinin

136. Hansı iqtisadi kateqoriya investisiyanın səmərəliliyi meyarını daha obyektiv ifadə edir?

- Ümumi Milli Məhsul
- √ xalis mənfəət
- rentabellik
- bütün variantlar doğrudur
- Xalis gəlir

137. Hansı göstərici vasitəsilə layihədə qəbul edilən qərarların səviyyəsini daha yaxşı ifadə etmək olar?

- Rentabellik
- √ investisiyanın ödəmə müddəti
- gəlirin daxili norması
- xalis mənfəət

138. hansı göstərici vasitəsilə layihədə qəbul edilən qərarların səviyyəsini daha yaxşı ifadə etmək olar?

- maya dəyəri
- √ xalis diskontlaşdırılmış gəlir
- Ümumi Daxili Məhsul
- Ümumi Milli Gəlir
- əmək məhsuldarlığı

139. Xalis mənfəətin, amortizasiyanın və dövriyyədən çıxarılmış dövriyyə vəsaitlərinin cəmi nəyə bərabərdir ?

- gəlirin daxili normasına
- ödəmə müddətinə
- mənfəətlilik indeksinə
- xalis diskontlaşdırılmış gəlirə
- √ xalis gəlirə

140. İncə investor hansı göstərici vasitəsilə öz iqtisadi marağını müəyyən edir?

- √ məqbul gəlir norması
- gəlirin daxili norması
- mənfəət norması
- ödəmə müddəti
- Mərkəzi Bankın faiz dərəcəsi

141. layihədə iştirak səmərəliliyi özündə əks etdirmir -

- müəssisələrin iştirakının səmərəliliyi
- √ ictimai və kommertiya səmərəliliyini
- daha yüksək səviyyəli strukturların layihədə iştirakının səmərəliliyi
- büdcə səmərəliliyini
- səhmlərə investisiya qoyuluşunun səmərəliliyi

142. layihədə iştirak səmərəliliyi hansı məqsədlə qiymətləndirilir?
- layihənin həyata keçirilməsinin sosial iqtisadi nəticələrinin səciyyəsi
 - layihənin həyata keçirilməsinin iqtisadi nəticələrinin səciyyəsi
 - ✓ layihənin investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
 - layihənin maliyyə dayanıqlığının müəyyən edilməsi
143. Kommersiya səmərəliliyi hansı məqsədlə qiymətləndirilir?
- ✓ layihənin reallaşdırılması imkanlarının yoxlanılması
 - sosial əhəmiyyətli investisiya layihələri
 - layihənin ictimai səmərəliliyinin qiymətləndirilməsi
 - bütün variantlar doğrudur
 - layihənin potensial investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
144. İctimai səmərəlilik hansı məqsədlə qiymətləndirilir?
- layihənin həyata keçirilməsinin iqtisadi nəticələrinin səciyyəsi
 - ✓ layihənin bütövlükdə həyata keçirilməsinin sosial-iqtisadi nəticələrinin səciyyəsi
 - layihənin reallaşdırılması imkanlarının yoxlanılması
 - bütün variantlar doğrudur
 - layihənin potensial investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
145. İnvestisiya layihələrinin səmərəliliyinin növü deyil -
- bütövlükdə layihənin səmərəliliyi
 - ictimai və kommersiya səmərəliliyi
 - layihədə iştirak səmərəliliyi
 - ✓ layihənin istismar səmərəliliyi
 - büdcə səmərəliliyi
146. Səmərəliliyin qiymətləndirilməsini aşağıdakı qarşılıqlı əlaqəli göstəricilər sistemi üzrə aparmaq tövsiyə olunmur-
- xalis diskontlaşdırılmış gəlir
 - gəlirin daxili norması və ödəmə müddəti
 - maliyyə dayanıqlığı, likvidlik əmsalı
 - ✓ bütün variantlar səhvdir.
 - gəlirlilik indeksə
147. Aşağıdakılardan hansı qaçılmaz investisiyalara aiddir?
- yeni müəssisələrin əsaslı tikintisinə investisiyalar
 - elmi-tədqiqat işlərinə investisiyalar
 - təcrübi – konstruktor işlərinə investisiya
 - bütün variantlar doğrudur
 - ✓ ətraf mühitin mühafizəsinə investisiyalar
148. İnvestisiyanın qaytarılması (ödəmə) müddəti necə hesablanır?
- Mənfəət / investisiya
 - ✓ investisiya / mənfəət
 - daxili xalis gəlir / mənfəət
 - pul gəlirləri / xərclər
149. Mənfəət norması necə müəyyən edilir?
- İnvestisiyanın həcmi / mənfəət
 - ✓ mənfəət / investisiya
 - xalis mənfəət * investisiya

- pul axınları / investisiya
- daxili xalis gəlir / mənfəət

150. İntestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin dinamik modelləri nəzərdə tutur -

- texniki – iqtisadi göstəricilərin dəyişməsinə uqota alan metodlardan istifadəni
- investisiya risklərini uqota alan metodlardan istifadəni
- investorların maraqlarını uqota alan metodlardan istifadəni
- ✓ bütün variantlar doğrudur
- pul axınlarının vaxt müddəti üzrə qeyri-bərabərliyini uqota alan metodlardan istifadəni

151. İntestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsinin statik metodları nəzərdə tutmur -

- sadə, iriləşdirilmiş metodlardan istifadə
- statik modellərin qurulmasını
- ✓ qarşılıqlı əlaqəli parametrlərin dinamik modellərinin qurulmasını
- investisiya strategiyasından istifadəni

152. Müəssisədə layihənin reallaşdırılmasının səmərəliliyinin qiymətləndirilməsi aparılır -

- ✓ pul axınlarının artan kəmiyyəti üzrə
- xalis investisiya gəliri üzrə
- nominal və real pul gəlirləri üzrə
- bütün variantlar doğrudur
- gəlirin daxili norması üzrə

153. Müqayisə göstəricilərinə aid deyil -

- makroiqtisadi göstəricilər
- satış həcmi
- əmtəə və resursların qiyməti
- ✓ gəlir normasının risk tərkibi
- gəlir norması

154. Layihənin daha vacib nəticələrinin uqotu prinsipi nəzərdə tutur -

- alternativ və müstəqil layihələrin müqayisəsi
- layihənin reallaşdırılması nəticələrinin qiymətləndirilməsi
- layihənin reallaşdırılması bir neçə valyutadan istifadənin uqotu
- risk və qeyri-müəyyənliyin təsirinin uqotu
- ✓ layihənin iqtisadi və qeyri-iqtisadi nəticələrinin uqotu

155. Vaxt amilinin uqotu siyasəti nəzərdə tutur

- layihənin həyat tsikli üzrə iqtisadi hesablamaların aparılmasını
- bütün variantlar doğrudur
- yalnız qarşıdakı dövr üzrə xərclərin uqotunu
- yalnız cari xərclərin uqotunu
- ✓ müxtəlif müddətli xərc və nəticələrin uqotunu

156. Real pul vəsaitləri axınlarının modelləşdirilməsi prinsipinə uyğun olaraq REŞ – flou metodologiyası üzrə o əhatə etməlidir -

- layihələşdirmənin əməliyyat fazasını
- maliyyə fəaliyyətini
- ✓ layihənin işlənməsi və reallaşdırılması üzrə bütün fəaliyyət növlərinin qarşılıqlı əlaqəsini
- layihələşdirmənin investisiya fazasını
- layihələşdirmənin istismar fazasını

157. Layihənin iqtisadi səmərəliliyinin müəyyən edilməsi meyarına yönlülük prinsipi nəyi nəzərdə tutur?

- real pul vəsaitləri axınlarının modelləşdirilməsi
- layihənin tam həyat tsikli üçün iqtisadi hesablamaların aparılması
- müxtəlif müddətli xərc və nəticələrin uçotu
- qarşıdakı dövr üzrə xərclərin uçotu
- ✓ layihə üzrə pul axını və gəlir norması müəyyətləndirilməsinin xalis yaxud ümumi mənfəətini ifadə etməlidir.

158. İnteraksiya layihəsinin səmərəliliyinin müəyyən edilməsinin metodiki prinsipi deyil -

- ✓ xalis gəliri formalaşdıran vəsaitlərin təshih olunması
- real pul vəsaitləri axınlarının modelləşdirilməsi
- layihə qərarlarının investorların məqsəd və maraqlarına uyğunluğu
- layihənin iqtisadi səmərəliliyinin müəyyən edilməsi meyarına meylilik
- layihənin tam həyat tsikli üçün iqtisadi hesablamaların aparılması

159. Pul axınlarının qeyri-bərabərliyi hansı metodla aradan qaldırılır?

- orta çəkili iqtisadi kəmiyyətin müəyyən edilməsi
- ✓ onların diskontlaşdırılması yolu ilə
- orta cəbri kəmiyyətin müəyyən edilməsi
- orta həndəsi kəmiyyətin müəyyən edilməsi
- bütün variantlar doğrudur.

160. Layihə üzrə səmərəlilikdə səhmdar kapitalın iştirakı göstəricisi hesablanması -

- nizamnamə kapitalının ölçüsünün dəyişməsi müəyyən edilməlidir
- bütün variantlar doğrudur.
- ✓ məcmu saldo xüsusi kapitalın məbləğinə görə təshih olunma olunmalıdır.
- xalis gəliri formalaşdıran vəsaitlər təshih olunmalıdır
- xüsusi və borc kapitalının xüsusi çəkisi müəyyən edilməlidir

161. Maliyyə-investisiya büdcəsində öz əksini tapmalıdır -

- nizamnamə kapitalının kəmiyyətinin dəyişməsi
- pul vəsaitləri axınlarının hərəkəti
- dövriyyə aktivlərinin ümumi həcmində hərəkəti
- ✓ dövriyyə aktivlərinə xarici amillərin təsiri
- istehsal və satış həcmində artması

162. Obyektin yaradılmasının start mərhələsində dövriyyə aktivlərinin investisiyalaşdırılması mənbələri hansıdır?

- bütün variantlar yanlıştır
- maliyyə-investisiya büdcəsində əks olunan pul axınları
- ✓ xüsusi və borc kapitalı
- xalis investisiya gəliri
- ümumi daxili gəlir

163. Dövriyyə kapitalına tələbatın artımı ilə bağlı pul vəsaitlərinin hərəkəti nə ilə şərtlənir?

- ✓ bütün variantlar doğrudur
- əmtəə nomenklaturasının dəyişməsi
- istehsal və satış həcmində artması
- istifadə olunan material resurslarının tərkibində dəyişməsi
- nizamnamə kapitalının həcmində dəyişməsi

164. Dövriyyə vəsaitlərinin dövriyyəsinin istehsal fazasına daxil deyil -

- maddi resurs ehtiyatlarının formalaşdırılması
- dövriyyə aktivlərinin formalaşdırılması
- dövriyyə aktivlərinin tamamlanması
- dövriyyə aktivlərinin normativ səviyyədə saxlanması

✓ vəsaitlərin avanslaşdırılması və onların dövriyyənin ilkin bazasına yönəldilməsi.

165. Dövriyyə vəsaitlərinin dövriyyəsinin investisiya fazasına daxildir -

- bütün variantlar doğrudur
- ✓ dövriyyə kapitalının formalaşdırılması vəsaitlərinin avanslaşdırılması
- gəlirdən dövriyyə vəsaitlərinin maddi elementlərinin dəyərinin çıxılması
- dövriyyə aktivlərinin formalaşdırılması
- dövriyyə aktivlərinin tamamlanması

166. Dövriyyə vəsaitlərinin dövriyyə fazası deyil

- reallaşdırma
- ödəmə
- investisiya
- istehsal
- ✓ istismar

167. Dövriyyə kapitalının dövriyyəsinin özünəməxsusluğu cəhəti deyil -

- o bir dövriyyənin müddətliliyinə bağlıdır
- bütün variantlar doğrudur
- ✓ o avans kapitalının və amortizasiya normasının kəmiyyətinə bağlıdır.
- o istehsal tsiklinə bağlıdır
- o satış tsiklinə bağlıdır

168. Maliyyə-investisiya büdcəsinin «Əməliyyat fəaliyyəti» bölməsində amortizasiya hansı formada çıxış edir.

- diskontlaşdırılmış mənfəət kimi
- real pul vəsaitlərinin mədaxili və məxarici kimi
- kreditlər və vergilər üzrə ödənişlər kimi
- ✓ istehsal xərcləri və maliyyələşdirmə mənbələri kimi

169. Layihə üzrə əsas və dövriyyə kapitalının kreditlə əlaqəsi necədir?

- ✓ Mülkiyyətçinin mənfəəti hesabına ödənilir
- amortizasiya fondu hesabına ödənilir
- bütün variantlar doğrudur
- xalis diskontlaşdırılmış gəlir hesabına ödənilir
- xalis daxili gəlir hesabına ödənilir

170. Mülkiyyətçi borc kapitalının cəlb olunması ilə bağlı xərclərini nə ilə əlaqələndirir?

- ✓ layihənin reallaşdırılmasından gözlənilən nəticələrlə
- xüsusi kapitalın cəlb olunması prosesi ilə
- daxili gəlir norması ilə
- əsas kapitalın amortizasiyası ilə

171. Mülkiyyətçilərin borc kapitalının cəlb edilməsi üzrə xərcləri nədən ibarətdir?

- mənfəət və vergilər üzrə ödənişlərin cəmindən
- bütün variantlar yanlıştır
- əsas kapitalın formalaşdırılması ilə bağlı investisiya axınlarından
- ✓ borcun və ona görə faizlərin ödənilməsi xərclərinin
- əsas kapitalın amortizasiyasına xidmət xərclərindən

172. Əsas kapitalın dövriyyə fazası öz əksini tapır -

- Əsas aktivlərin dəyərində
- bütün variantlar doğrudur

- amortizasiya fondunda
- ✓ hesablama dövrü üzrə pul vəsaitləri axınlarında

173. Əsas kapitalın dövriyyəsinin fazası deyil -

- ✓ investorların iqtisadi maraqlarının uçotu
- kapitalın cəlb olunması
- aktivlərin istehsal istehlakı
- layihənin həyat tsiklində amortizasiyanın toplanması
- təkrar istehsal üçün maliyyə mənbələrinin yaradılması

174. Göstəricilərin meyarlara uyğunluğuna nail olmaq və dividend siyasətinin proqnozlaşdırılması üçün ilkin bazanı əldə etmək üçün.

- ✓ hesablamalarda amortizasiyanın və artıq aktivlərin satışından pul axılarının təsiri uçota alınmalıdır
- hesablamalarda dövriyyədən çıxarılmış dövriyyə aktivlərinin dəyəri çıxarılmalıdır.
- bütün variantlar doğrudur
- hesablamalarda aktivlərin yaradılmasına yönəldilən vəsaitlər uçota alınmalıdır

175. Xalis gəlirin toplananlarının iqtisadi mahiyyəti nədən ibarətdir?

- ✓ Bir nəfər istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini digər tərəf isə avanslaşdırılmış vəsaitlərin ödənilməsinə əks etdirir.
- bir tərəf əsas kapitalın amortizasiyasının digər tərəf isə mənfəəti əks etdirir
- bütün variantlar doğrudur
- bir tərəf daxili gəlir normasını, digər tərəf isə mənfəəti əks etdirir.
- bir tərəf pul vəsaitləri daxilolmalarını, digər tərəf isə pul axınlarını əks etdirir.

176. Maliyyə-investisiya büdcəsində xalis gəlir göstərilir -

- pul axınlarının orta çəkili həndəsi fərqi kimi
- ✓ fəaliyyət sferaları üzrə pul axınlarının cəbri cəmi kimi
- real pul vəsaitləri daxilolmalarının və axınlarının cəmi kimi
- real pul vəsaitləri daxilolmalarının və axınlarının fərqi kimi
- pul axınlarının cəbri fərqi kimi

177. Hesablama dövrünün hər bir addımında xalis gəlir müəyyən edilir -

- ✓ real pul vəsaitlərinin daxilolmaları və axınları arasındakı fərq kimi
- real pul vəsaitlərinin daxilolmaları və axınları arasındakı cəmi kimi
- diskontlaşdırılmış xalis gəlirlərin fərqi kimi
- diskontlaşdırılmış xalis gəlirlərin cəmi kimi

178. Daxili gəlir norması hansı şərti əks etdirir?

- hesablaşma dövrünün hər bir addımında xalis gəlirin vahidə bərabər olması
- xalis diskontlaşdırılmış gəlirin vahidə bərabər olması
- bütün variantlar doğrudur
- hesablaşma dövrünün hər bir addımında xalis gəlirin sıfıra bərabər olması
- ✓ xalis diskontlaşdırılmış gəlirin sıfıra bərabər olması.

179. Xalis diskontlaşdırılmış gəlir necə müəyyən edilir?

- ✓ hesabat dövrünün hər bir addımında xalis gəliri diskontlaşdırmaq və onları cəmləməklə
- ümumi gəlirdən bütün xərcləri çıxmaqla
- bütün variantlar yanlışdır
- pul axınlarını diskontlaşdırmaqla
- daxili gəlir normasını diskontlaşdırmaqla

180. İqtisadi səmərəlilik göstəriciləri və iqtisadi maraq parametrləri uyğun olmalıdır -

- pul axınlarına

- ✓ səmərəlilik meyarlarına
- daxili gəlir normasına
- bütün variantlar yanlıştır
- xalis mənfəətə

181. İnvestorun maraqları baxımından xalis mənfəətin kəmiyyəti aşağıdakı məqsəd üçün qənaətləndirici olmaya bilər -

- minimum məqbul gəliri təmin etmək
- müxtəlif risklərlə bağlı mümkün itkilərin ödənilməsi
- ✓ yüksək daxili gəlir normasını təmin etmək
- bütün variantlar doğrudur
- inflyasiya ilə əlaqədar pul vəsaitlərinin dəyərsizləşməsinə kompensasiya etmək

182. Mənfəətin təbiətinə daha çox uyğun olan funksiya deyil -

- fəaliyyətinin ümumiləşdirilmiş nəticəsi funksiyası
- təkrar istehsal funksiyası
- stimullaşdırıcı funksiya
- uçot funksiyası
- ✓ bölgü və yenidən bölgü funksiyası

183. İnvestisiyanın iqtisadi səmərəliliyinin müəyyən edilməsi üçün meyar ola bilər -

- xalis gəlir
- daxili gəlir norması
- ✓ Mənfəət
- bütün cavablar doğrudur
- diskontlaşdırılmış xalis gəlir

184. Aşağıdakılardan hansı səmərəliliyin meyarı deyil?

- investorun tələblərini formalaşdıran əlamətlər
- ✓ iqtisadi kateqoriya
- mühakimə üçün vəsaitlər
- bütün variantlar doğrudur
- iqtisadi səmərəlilik göstəricilərini formalaşdıran əlamətlər

185. Maliyyə dayanıqlığı göstəricilərinin normativ səviyyəsi hansı metodla müəyyən edilir?

- normativ
- xərc
- ekstrapolyasiya
- korelyasiya - reqressiya
- ✓ eksperiment

186. İnvestorun tələblərinin maliyyə dayanıqlığı göstəricilərinə daxil edilməsi hansı üsulla həyata keçirilir?

- Gəlirlilik normasının hesablanması
- diskontlaşdırma əmsali vasitəsilə gəlir normasının pul axınlarının hesablanmasına daxil edilməsindən
- xalis diskontlaşdırılması gəlir
- ödəmə müddətinin hesablanması
- ✓ onların hesablanmış səviyyəsi ilə məqbul normativ səviyyəsinin müqayisəsi

187. İnvestorun tələblərinin səmərəliliyinin hesablanması daxil edilməsinin dolayı üsulu deyil?

- ✓ Ödəmə müddətinin hesablanılmasından
- investor üçün məqbul gəlir normasının layihə üzrə daxili gəlir norması ilə müqayisəsindən
- gəlirlilik indeksinin hesablanılmasından
- xalis diskontlaşdırılması gəlir
- diskontlaşdırma əmsali vasitəsilə gəlir normasının pul axınlarının hesablanmasına daxil edilməsindən

188. pul vəsaitlərinin daxilolmaları və axınları onların ilkin mahiyyətinə görə bölünür 0-

- √ məcmu daxilolmalar və axınlar
- əməliyyat daxilolmalar və axınlar
- investisiya daxilolmalar və axınlar
- bütün variantlar doğrudur
- istehsal daxilolmalar və axınlar

189. Pul vəsaitlərinin daxilolmaları və axınları hansı fəaliyyət sferaları üzrə qruplaşdırılır?

- əməliyyat
- √ istehsal
- investisiya
- investisiya-maliyyə
- maliyyə

190. Qeyri-iqtisadi informasiyanın iqtisadi informasiyaya çevrilməsi prosesi aşağıdakı metodoloji prinsipə əsaslanır?

- istehsal olunan resursların alternativə dəyərini uçotu
- iqtisadi risklərin uçotu
- √ cari xərclərin uçotu
- inflyasiyanın uçotu
- milli iqtisadiyyatın təşkilati-iqtisadi mexanizminin tələblərə

191. Cari dövrdə istehlakdan imtinaya görə kompensasiya hansı göstəricidə ifadə olunmalıdır?

- imtina qiymətində
- ümumi mənfəətdə
- √ mənfəətlə investisiya vəsaitlərinin müqayisəsində
- bütün cavablar doğrudur
- xalis mənfəətdə

192. İntestisiyalaşdırma haqqında qərarın qəbul edilməsində əsas parametr hansıdır?

- √ növbəti dövrdə əlavə istehlak naminə cari istehlakdan imtinaya görə kompensasiyanın ölçüsü
- iqtisadi maraqlar və hüquqi qərarlar vahid dəyər göstəricilərində ifadə olunmalıdır
- iqtisadi maraqlar və hüquqi qərarlar vahid miqdar göstəricilərində ifadə olunmalıdır
- bütün variantlar doğrudur

193. İntestorun iqtisadi maraqları təcəssüm olunur -

- xalis mənfəətdə
- ümumi mənfəətdə
- layihə qərarları kompleksində
- bütün cavablar doğrudur
- √ gəlir normasında

194. Hansı variantlar doğru deyil? Nəticələr -

- investsiya layihəsində həll edilməli olaq qlobal məsələləri əks etdirin
- birbaşa investorun nəzərdə tutulan məqsədləri ilə bağlıdır
- √ layihədə nəzərdə tutulan məqsədlərə nail olunmasına yönəlidir
- bütün variantlar doğrudur

195. İqtisadi səmərəliliyin mahiyyəti nədən ibarətdir?

- gəlir normasının və xərclərin nisbəti
- √ xərclər və nəticələr arasında formalaşan nisbətələr üzrə investisiyalaşdırma prosesinin iştirakçıları arasında iqtisadi münasibətlər və maraqların ifadəsi

- məcmu nəticələrin məcmu xərclərdən üstünlüyünün investor üçün məqbul səviyyəsi
- pul axınlarının bazasında investorun xalis mənfəət nomrası

196. Hansı portfel səmərəlidir?

- mövcud kəmiyyət üçün maksimum gəlirlilik riskinə malik olan
- ✓ “müvcud kəmiyyət üçün maksimum gəlirlilik riskinə malik olan” və minimal risk və maksimum gəlirliyə malik olan
- minimal risk və maksimum gəlirliyə malik olan
- riskli və risksiz investisiyaların reallaşdırılması ilə bağlı olan
- mövcud kəmiyyət üçün minimum gəlirlilik riskinə malik olan

197. Martovitsa portfel nəzəriyyəsinə görə investisiya qərarlarının səmərəliliyinin qiymətləndirilməsi meyarları hansılardır?

- gözlənilən gəlirlilik və portfelin ölçüsü
- riskin azalması və gəlirliliyin standart kənarlaşması
- risk dərəcəsi və inflasiyanın sürəti
- ✓ gözlənilən gəlirlilik və aktivlər portfelinin diversifikasiyası dərəcəsi
- gözlənilən gəlirlilik və gəlirliliyin standart kənarlaşması

198. Riskin diversifikasiyası nədir?

- investisiyalaşdırma miqyasının artması ilə riskin yüksəlməsi
- ✓ müxtəlif maliyyə aktivlərinin bir investisiya portfelində birləşdirilməsi hesabına riskin azalması
- riskin qiymətləndirilməsi proseduru
- əlavə zəmanətlərin verilməsi ilə riskin azalması
- obyektiv amillər nəticəsində riskin yüksəlməsi

199. İntestisiyaların həcmnin həddi nə ilə müəyyən edilir?

- firmanın malik olduğu vəsaitlərin miqdarı ilə
- inflyasiyanın tempi ilə
- borc kapitalının miqdarı ilə
- firma rəhbərliyinin qərarı ilə
- ✓ investisiyanın gəlirliliyinin bazar faiz dərəcəsi ilə müqayisə olunmadığı vəziyyətlə

200. Aşağıdakılardan hansı doğrudur?

- investisiyanın həsmi azalarkən gəlirlilik azalır
- investisiyanın gəlirliliyi müəssisənin malik olduğu vəsaitlərin miqdarı ilə müəyyən edilir.
- ✓ investisiyanın həcmi onun gəlirliliyinə öz əksini təpmmir
- investisiyanın gəlirliyi həcmi bazar faiz dərəcəsi ilə müəyyən edilir
- investisiyanın həsmi artarkən gəlirlilik azalır

201. Gəlir normasının dinamikası nə ilə müəyyən edilir .

- bütün variantlar doğrudur
- ✓ daxili gəlir norması
- differensiallaşdırma əmsalı
- inflyasiyanın sürəti
- diskontlaşdırma əmsalı

202. Planlaşdırmanın qısa intervalı hansı mərhələ üçün məqbuldur?

- ✓ layihənin ilkin işlənilməsi mərhələsində.
- bütün variantlar doğrudur
- layihənin bütün həyat tsiklində
- yekun texniki-iqtisadi əsaslandırma mərhələsində

203. Real faiz dərəcəsi necə hesablanır?

- √ nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin fərqi kimi
- nominal faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi
- real faiz dərəcəsinin törəməsi kimi
- investisiya riski əmsalının və inflyasiyanın sürətinin cəmi kimi.
- real faiz dərəcəsinin və inflyasiyanın sürətinin cəmi kimi

204. İnvestor hansı şərtlə vəsait qoyuluşunu həyata keçirir?

- √ bütün variantlar doğrudur
- onun gəlirliliyi xalis diskontlaşdırılmış gəlirə yaxın olduqda
- onun gəlirliliyi gəlirin daxili normasına yaxın olduqda
- onun gəlirliliyi gəlir normasının yuxarı həddinə yaxın olduqda
- onun gəlirliliyi inflyasiya səviyyəsini və riski uçota aldıqda

205. Hansı gəlir norması real adlanır?

- bütün variantlar doğrudur
- √ o minimum gəlir normasının, inflyasiya tempinin və investisiya riskinin səviyyəsinin cəmi kimi müəyyən edilirsə

206. İnvestor üçün məqbul gəlir norması nədir?

- bütün variantlar doğrudur
- mənfəət və real pul axınlarının nisbəti
- √ xalis diskontlaşdırılmış mənfəət
- daxili gəlir norması
- mənfəət və investisiya olunmuş vəsaitlərin nisbəti

207. Əgər investisiya layihəsi arzu olunan gəlir normasından az gəlir gətirirsə onda -

- bu layihə səmərəli deyil
- bu layihə cəlbədicə deyil
- investor onu maliyyələşdirməyəcək
- layihə yenidən işlənilməlidir
- √ bütün variantlar doğrudur

208. Xalis diskontlaşdırılmış gəlirin (XDG) səviyyəsi nə zaman investor üçün məqbuldur ?

- √ $XDG \geq 0$
- $XDG = 0$
- XDG müəyyən olunmuş normativə uyğun olan zaman.
- bütün variantlar doğrudur
- $XDG < 0$

209. Müxtəlif müddətli pul axınlarını hansı metodla müqayisəli şəkildə gətirmək olar?

- differensiallaşdırma
- √ diskontlaşdırma
- özünümaliyyələşdirmə
- bütün variantlar doğrudur
- korrelyasiya

210. Gəlir normasının əsaslandırılması metodu hansıdır?

- dialektik
- √ konseptual və metodiki
- qrafik təsvir
- marjinal mənfəət
- dinamik

211. Alternativ layihələrdən hansına üstünlük verilir?

- √ daha yüksək xalis diskontlaşdırılmış gəlir səviyyəsinə malik olan layihəyə
- daxili gəlir nomrası vahiddən kiçik olan layihəyə
- ödəmə müddəti yüksək olan layihəyə
- gəlirlilik indeksi vahiddən kiçik olan layihəyə
- daha aşağı xalis gəlir səviyyəsinə malik olan

212. Əgər daxili gəlir norması seçilmiş gəlir normasından yüksəkdirsə (yanlış variantı göstərin) -

- layihənin reallaşdırılması tövsiyyə oluna bilər
- layihəni səmərəli hesab etmək olar
- layihə investor üçün məqbuldur
- bütün variantlar doğrudur
- √ layihəyə investisiya qoyuluşu məqsədəuyğun deyil

213. Daxili gəlir normasının məqbul həddi necə müəyyən edilir?

- √ onun seçilmiş gəlir norması ilə müqayisəsi əsasında
- birdəfəlik xərclərin uçotu ilə
- diskontlaşdırılmış gəlirlərin və xərclərin kəmiyyətinin müəyyən edilməsi ilə
- bütün variantlar doğrudur
- gətirilən gəlirlərin izlənilməsi ilə

214. Daxili gəlir norması necə müəyyən edilir?

- istehsalın həcmindən asılı olmayaraq
- investorun tələb və şərtlərindən asılı olmayaraq
- investisiyanın həcmindən asılı olmayaraq
- √ bütün variantlar doğrudur
- gətirilmiş gəlirlərin kəmiyyəti əsasında

215. Investor üçün gəlir norması və layihə üzrə daxili gəlir norması -

- oxşardır
- xərc və nəticələrin nisbətləri əsasında formalaşırlar
- √ bütün variantlar doğrudur
- layihənin daxili xassələri əsasında formalaşırlar
- gəlirlərin kapitallaşdırılması səviyyəsini xarakterizə edirlər

216. Daxili gəlir norması nəyi xarakterizə edir?

- real cari xərclərin gəlirliliyini
- investisiya qoyuluşlarının ödəmə müddətini
- √ investisiyaların gəlirliliyi səviyyəsini
- bütün variantlar doğrudur
- investisiya qoyuluşlarının kəmiyyətini

217. Əgər gəlirlilik indeksi vahiddən kiçikdirsə, onda -

- layihə səmərəlidir
- √ layihə səmərəsizdir
- layihə investor üçün məqbuldur
- bütün variantlar doğrudur
- xalis diskontlaşdırılmış gəlir müsbətdir

218. Diskontlaşdırılmış investisiyaların gəlirliliyi indeksi nədir?

- √ vahid vaxt anına gətirilmiş gəlirlərin investisiya xərclərinə nisbəti
- real cari xərclərin xalis diskontlaşdırılmış gəlirə nisbəti
- xalis investisiya gəlirinin diskontlaşdırma əmsalına nisbəti

- real pul axınlarının diskontlaşdırma əmsalına görə törəməsi
- investisiya xərclərinin gəlirlərə nisbəti

219. layihəyə qoyulan xərclərdən asılı olaraq aşağıdakılardan hansını müəyyən etmək olmaz?

- investisiya gəliri indeksi
- diskontlaşdırılmış investisiyaların gəlirliliyi indeksi
- real cari xərclərin gəlirliliyi indeksi
- ✓ kapital artımının gəlirliliyi indeksi
- bütün xərclərin gəlirliliyi indeksi

220. Yanlış variantı göstərin. Ödəmə müddəti göstəricisi

- Səmərəlilik haqqında təsəvvürləri təhrif edir.
- xalis gəlirin kəmiyyətini müəyyən etmir
- ikinci dərəcəli göstəricidir
- ✓ xalis gəlirin kəmiyyətini xarakterizə edir.

221. Ödəmə müddəti nə qədər aşağıdırsa -

- layihə bir o qədər aşağı səmərəliliyə malikdir.
- bir o qədər tez layihədən imtina olunmalıdır
- layihənin investor üçün cəlbediciliyi bir o qədər aşağıdır.
- bütün variantlar doğrudur
- ✓ layihə bir o qədər səmərəlidir

222. Gəlir normasının sabitliyi şəraitində xalis diskontlaşdırılmış gəlirin dinamikası necədir?

- xalis gəlirin dinamikasına uyğundur
- tədricən azalır
- müəyyən mərhələdə müsbət kəmiyyət alır
- ✓ bütün variantlar doğrudur
- mənfi kəmiyyətlə ölçülür

223. Vaxt üzrə pul vəsaitlərinin qeyri-bərabərliyini uçota almaq üçün illik xalis gəlir göstəriciləri

- differensiallaşdırılmalıdır
- ✓ diskontlaşdırma əmsalına görə təshih olunmalıdır
- artım kəmiyyətinə görə təshih olunmalıdır
- bütün variantlar doğrudur
- inflyasiyanın sürətinə görə təshih olunmalıdır

224. Gəlirin ortalaşdırılmış nomrasından nəyin qiymətləndirilməsində istifadə olunur?

- cari qiymətlərdə səmərəliliyin
- ✓ daxili gəlir normasının
- faktiki qiymətlərdə səmərəliliyin
- xalis diskontlaşdırılmış gəlirin
- bütün variantlar doğrudur

225. Dəyişən gəlir normasından nəyin qiymətləndirilməsində istifadə olunur?

- ✓ proqnoz qiymətlərdə səmərəliliyin
- faktiki qiymətlərdə səmərəliliyin
- xalis diskontlaşdırılmış gəlirin
- bütün variantlar doğrudur
- daxili gəlir normasının

226. Pul axınlarının cari dövrə gətirilməsi proseduru necə adlanır?

- differensiallaşdırma
- kodlaşdırma
- təshihətmə
- bütün variantlar doğrudur
- √ diskontlaşdırma

227. Fəaliyyət sferaları üzrə bütün axınların ümumiləşdirilməsi nəyi xarakterizə etmir?

- layihənin reallaşdırılması nəticələrini
- fəaliyyət sferası üzrə pul axınlarının toplanılmasını
- xalis gəlirin ölçüsünü
- √ cari maliyyə resursları xərclərini

228. Maliyyə – investisiya büdcəsində pul axınlarının qruplaşdırılması hansı vəzifəyə xidmət edir?

- √ strateji məqsədlərin əsaslandırılması
- investorların subyektiv məqsədlərinin əsaslandırılması
- pul axınlarının səmərəliliyinin müəyyən edilməsi
- layihə üzrə məcmu büdcənin işlənilməsi
- faktiki məqsədlərin əsaslandırılması

229. Real pul axınları formalaşdırılan zaman hansı metodoloji prinsiplər gözlənilməlidir?

- pul axınları investorların iqtisadi maraqlarını əks etdirilməlidir
- pul axınının hesablanması metodikası mövcud təsərrüfat mexanizminin tələblərinin tələblərini əks etdirməlidir.
- Pul axınının hər bir elementinin hesablanması müəyyən vaxt anına gətirilməlidir.
- √ bütün variantlar doğrudur

230. Bölgü əmsalları nəyə xidmət edir?

- məcmu pul məsrəflərini təshih edirlər
- pul axınlarının bütün növlərini xarakterizə edirlər
- √ pul axınının mütləq kəmiyyətini təshih edirlər
- pul axınlarını fəaliyyət sferaları üzrə bölünürlər
- bütün variantlar doğrudur

231. Real pul axınları hansı fəaliyyət sferası üzrə qruplaşdırılır?

- investisiya
- maliyyə
- əməliyyat
- √ istismar

232. Planlaşdırmanın illik intervalından hansı mərhələdə istifadə oluna bilər?

- √ layihənin ilkin işlənilməsi mərhələsində.
- bütün variantlar doğrudur
- layihənin bütün həyat tsiklində
- yeni istehsalın mənimsənilməsi mərhələsində
- yekun texniki-iqtisadi əsaslandırma mərhələsində

233. Planlaşdırma addımının uzunluğu nədən asılıdır?

- √ İlkin məlumatların hazırlanması və hesablamaların aparılması imkanlarından
- maliyyələşdirmə mənbələrinin axtarışından
- texnoloji avadanlığın mənəvi aşınmasından
- bütün variantlar doğrudur
- layihənin həyat tsiklindən

234. Aşağıdakı hansı layihənin reallaşdırılmasının dayandırılması səbəbi deyil?

- xammal ehtiyatlarının və digər resursların tükənməsi
- əsas fondların aşınması
- √ maliyyələşdirmə mənbələrinin axtarılması
- texnoloji avadanlığın mənəvi köhnəlməsi
- istehsalın dayandırılması

235. Aşağıdakılardan hansı hesablama dövrü deyil?

- vəsait qoyuluşu tarixindən layihənin başa çatmasına qədər olan vaxt intervalı
- √ bütün variantlar doğrudur
- layihənin işlənilməsindən reallaşdırılmasına qədər olan vaxt müddəti
- pul axınlarının izləndiyi uzunmüddətli vaxt müddəti

236. İnvestisiya layihəsinin əsaslandırılmasında aşağıdakı gəlir norması müəyyən edilmir -

- nominal
- real
- orta inflyasiya ilə nominal
- dəyişən inflyasiya ilə nominal
- √ bütün variantlar doğrudur

237. İctimai səmərəliliyin hesablanması üçün gəlir norması -

- milli parametrdir
- investora potensial gəlirlərini ifadə edir
- √ kapital sahibinin maraqlarının təmərküzlənmiş ifadəsidir
- mərkəzi iqtisadi idarəetmə orqanı tərəfindən müəyyən edilir.
- investisiyanın qaytarılması göstəricisidir

238. Real faiz dərəcəsi nədir?

- investisiya riskinin uçuğu ilə nominal faiz dərəcəsi
- √ inflyasiyadan təmizlənmiş nominal dərəcə
- investisiya layihəsinin səmərəliliyi göstəricisi
- bütün variantlar doğrudur
- investora əlavə gəliri

239. Layihələrin səmərəliliyinin qiymətləndirilməsi aparılır -

- inflyasiya uçuquna alınmadan
- √ bütün variantlar doğrudur
- proqnoz qiymətlərlə
- inflyasiyanın uçuquna ilə
- cari qiymətlərlə

240. Aşağıdakılardan hansı doğru deyil? Gəlir norması -

- investisiyanın səmərəliliyinin yüksəldilməsinin mühüm alətidir
- √ maliyyələşdirmə mənbələrinə tələbatın yüksəldilməsinin mühüm alətidir
- iqtisadiyyatın real sektorunun yüksəldilməsinin mühüm alətidir
- risk səviyyəsinin yüksəldilməsinin mühüm alətidir
- istehsalın səmərəliliyinin yüksəldilməsinin mühüm alətidir

241. İnvestisiyanın səmərəliliyinin təhlilində aşağıdakı normalar tətbiq olunmur -

- kapitalın ortalaşdırılmış dəyəri
- kredit dərəcələri
- obyektiv qiymətləndirmə
- kapitalın növləri üzrə ortalaşdırılmış ödənişlər

✓ bütün variantlar doğrudur

242. Gəlirin kapitallaşdırılması metodu ilə riskin gəlir normasına daxil edilməsi nəyə səbəb olur?

- gəlir normasının azalmasına
- ✓ gəlir normasının yüksəlməsinə
- mənfəətin artmasına
- xalis mənfəətin səviyyəsinin azalmasına
- xalis diskontlaşdırılmış gəlirin artmasına

243. Gəlir normasına daxil edilən elementlərin tərkibi və onun səviyyəsi nədən asılıdır ?

- ✓ tətbiq sferasından
- inflyasiyanın sürətindən
- cari qiymətlərdən
- investisiya xərclərindən
- investisiya riski əmsalından

244. Gəlir norması haqqında məsələnin metodik cəhətlərinə baxarkən nə şərh olunmalıdır?

- Ümumi və xalis mənfəətin nisbəti
- ✓ onun səviyyəsini müəyyən edən prinsiplərin məzmunu
- xalis mənfəətin artımı
- vəsait qoyuluşunun həcmi
- bütün variantlar doğrudur

245. İnvestorun marağı nə ilə əsaslandırılmalıdır ?

- mənfəətin artımı ilə
- gəlir norması ilə
- sahibkarlıq fəaiyyətinin məqsəd və vəzifələri
- ✓ bütün variantlar doğrudur
- xalis mənfəət norması ilə

246. Konseptual nöqteyi-nəzərdən investor üçün gəlir norması müəyyən edilərkən -

- ✓ investorun iqtisadi marağının ifadə olunduğu iqtisadi-kateqoriya seçilir
- bütün variantlar doğrudur
- kapitalın artımı müəyyən edilir
- layihənin iqtisadi səmərəliliyi meyarları müəyyən edilir
- onun səviyyəsinin əsaslandırılmasının metodoloji prinsipləri şərh olunur

247. İnvestor üçün gəlir normasının müəyyən edilməsi probleminə baxılır -

- konseptual cəhətdən
- ✓ bütün variantlar doğrudur.
- onun səviyyəsinin əsaslandırılmasının əsas prinsipləri nöqteyi nəzərindən
- ilkin nəzəri prinsiplər nöqteyi-nəzərindən
- metodik cəhətdən

248. İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində ilk addım ibarətdir ?

- gəlirin daxili normasının əsaslandırılması
- istehsalın rentabelliyyəsinin müəyyən edilməsi
- diskontlaşdırılmış xalis gəlirin müəyyən edilməsi
- ✓ investor üçün məqbul gəlir normasının əsaslandırılması

249. Daxili gəlir normasının hesablanması metodu –

- ✓ Diskontlaşdırma əmsalının son hədd kəmiyyətini ($NPV = 0$ olduğu hal) müəyyən edir

- investisiyanın ödənilməsinin daxili normasını müəyyən edir
- bu gün investisiyalaşdırılma vəsaitlərin gələcək dəyərini hesablamağa imkan verir
- xalis cari dəyər (NOV) və investisiyaların rentabelliyyəsinin hesablanması kompleks metodudur.
- daxili gəlir normasını qoyuluşların standart kimi seçilən ödənilməsi dərəcəsi ilə müqayisə edir

250. İntestisiyanın rentabelliyyəsinin hesablanması metodu

- √ investisiya xərclərinə aid edilən pul daxilolmalarının məbləğini müəyyən edir
- pul axınınin məcmu saldosunun hesablanması əsaslanır
- pul daxilolmaları arasındakı fərqdən əlavə diskont normasını da uçota alır
- pul daxilolmaları və xərcləri arasından fərqi müəyyən edilməsinə əsaslanır
- xalis cari dəyərin qarşılıqlı tərəcə kəmiyyətini müəyyən edir

251. Diskontlaşdırma nədir?

- √ bütün investisiyalaşdırılacaq vəsaitlərin gələcək dəyərinin hesablanması prosesi
- gələcəkdə hər hansı məbləği əldə etmək üçün investisiyalaşdırılacaq məbləğin hesablanması prosesi
- pul axınlarınınin məcmu saldosunun hesablanması prosesi
- pul axınlarınınin orta kəmiyyətə gətirilməsi
- pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı

252. Transfert ödənişləri nəyi əks etdirir?

- √ pul vəsaitlərinin daxili yerdəyişmələrinin bütün növlərini
- bütün variantlar doğrudur
- mənfi saldoya malik pul daxilolmaları və xərcləri
- daha səmərəli alternativ istifadə şəraitində istehsal amilindən istifadə ilə alınan son məhsulun ölçüsü
- vergiləri, subsidiyaları

253. Layihənin səmərəliliyi nədən asılıdır?

- maliyyələşdirmə mənbələrindən
- pul axınlarınınin məcmu saldosundan
- √ layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
- əmlak vergisinin dərəcəsindən
- layihənin sahəvi məhsuliyətindən

254. Layihənin investisiya cəlbediciliyi nə ilə müəyyən edilir?

- firma üçün məqbul müddətdə investisiyanın ödənilməsi ilə
- mənfəətin ayırmalar və sosial ödənişlərlə
- mənfəətin proqnozlaşdırılan həcmi ilə
- kapital vahidinə proqnozlaşdırılan mənfəətin kəmiyyəti ilə
- √ xalis cari dəyər (NPV) kəmiyyəti ilə

255. Diskont norması

- daxili gəlir normasından asılıdır
- pul axınlarınınin məcmu saldosunun hesablanması prosesindən asılıdır
- bank kreditlərinə görə faizlərdən asılıdır
- gözlənilən inflyasiya səviyyəsindən asılıdır
- √ verilmiş kəmiyyətdir

256. Pul axını nə ilə xarakterizə olunur?

- müsbət balansla
- obyektiv amillər nəticəsində riskin yüksəlməsi ilə
- Maliyyə fəaliyyəti göstəriciləri ilə
- √ pul daxilolmalarınınin və xərclərinin saldosu ilə
- istehsal fəaliyyətinin effekti (zərəri) ilə

257. Pul axını nədən ibarətdir?

- məhsul buraxılışı həcmindən
- xarici kapital qoyuluşlarından
- kapital vahidinə proqnozlaşdırılan mənfəətdən
- ✓ əməliyyat, investisiya və maliyyə fəaliyyətlərindən daxilolmalardan
- maliyyə fəaliyyəti göstəricilərindən

258. Pul axını nədir?

- layihənin həyata keçirilməsi dövrləri üzrə xərclərin və gəlirlərin bölgüsündən
- bütün variantlar doğrudur
- məhsulların (xidmətlərin) reallaşdırılmasından əldə olunan məbləğ
- mənfəət
- ✓ mənfəət + amortizasiya – vergilər və faizlərin ödənilməsi xərcləri

259. Pul vəsaitləri axınları qruplaşdırılır -

- aktivlər və passivlər üzrə
- ✓ istehsal amilləri üzrə
- fəaliyyət sferası üzrə
- səmərəliliyin növləri üzrə
- ilkin mahiyyət forması üzrə

260. Investitorlar üçün məqbul səmərəlilik və maliyyə dayanıqlığı göstəricilərinə nail olunmasının əsas şərti hansıdır?

- informasiya bazasının bütövlüyü
- hesabat balansının balanslılığı
- pul vəsaitlərinə olan tələbin və təklifin nisbəti
- ✓ pul vəsaitlərinin balanslılığı
- maliyyə-investisiya büdcəsinin balanslılığı

261. İqtisadi səmərəliliyin mahiyyəti nədən ibarətdir?

- bütün variantlar doğrudur
- məcmu nəticələrin məcmu xərclərdən üstünlüyünün investor üçün məqbul səviyyəsi
- pul axınlarının bazasında investorun xalis mənfəət nomrası
- gəlir normasının və xərclərin nisbəti
- ✓ xərclər və nəticələr arasında formalaşan nisbətlər üzrə investisiyalaşdırma prosesinin iştirakçıları arasında iqtisadi münasibətlər və maraqların ifadəsi

262. Hansı variantlar doğru deyil? Nəticələr -

- doğru variant yoxdur
- bütün variantlar doğrudur
- investisiya layihəsində həll edilməli olaq qlobal məsələləri əks etdirir
- birbaşa investorun nəzərdə tutulan məqsədləri ilə bağlıdır
- ✓ layihədə nəzərdə tutulan məqsədlərə nail olunmasına yönəldilir

263. İntestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən diskont dərəcəsinə nə təsir göstərir?

- əmək haqqı xərcləri.
- məhsulun maya dəyəri;
- ✓ riskin səviyyəsi;
- material xərcləri;
- enerji xərcləri;

- 264.** İntestisiya layihələrinin qiymətləndirilməsində istifadə olunan diskontlaşdırılmış qiymətləndirməyə əsaslanan üsula aşağıdakılardan hansı aid deyil?
- gəlirliliyin daxili norması;
 - Rentabellik indeksi
 - √ Fondtutumu və fondverimi
 - İntestisiyanın ödənmə müddəti
 - Xalis cari dəyər;
- 265.** İntestisiya layihəsinin səmərəlilik göstəricilərinə aiddir:
- √ kommersiya (maliyyə), iqtisadi və büdcə səmərəlilik göstəriciləri
 - kommersiya (maliyyə), iqtisadi və sosial səmərəlilik göstəriciləri
 - iqtisadi və sosial səmərəlilik göstəriciləri
 - şərti-illik və müqayisəli səmərəlilik göstəriciləri
- 266.** Alınan nəticə və xərclərin dəyər qiymətləndirilməsi üçün hansı qiymət növlərindən istifadə olunur?
- müqayisəli və hesablanmış
 - pilləvi, sabit, mövsümi
 - √ bazis, ümumdünya, proqnoz və hesablanmış qiymət növləri
 - dəqiq və dəyişən
 - azad və tənzimlənən
- 267.** Xalis cari dəyər göstəricisi nəyi müəyyən edir?
- illər üzrə material xərclərinin cari dəyərini;
 - √ illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərqi;
 - illər üzrə amortizasiya ayırmalarının cari dəyərini;
 - illər üzrə məhsulun maya dəyərinin cari dəyəri ilə gəlirlərinin cari dəyəri arasındakı fərqi;
 - illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.
- 268.** İntestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır?
- kapital qoyuluşunun qaytarılma müddəti;
 - maya dəyəri;
 - məhsulun kapital tutumu;
 - məhsulun əmək tutumu.
 - √ xalis cari dəyər;
- 269.** Kapital qoyuluşlarına aiddir
- istehsal güclərinin artırılmasına investisiyalar
 - qiymətli kağızlara investisiyalar
 - bütün variantlar doğrudur
 - istehsalın yenidən qurulmasına investisiyalar
 - √ əsas və dövriyyə fonduna investisiyalar
- 270.** Pul aktivlərinə investisiyaların tərkibinə daxil edilmir.
- portfel investisiyaları
 - birbaşa investisiyalar
 - √ dövriyyə vəsaitlərinin alışı
 - qiymətli kağızların alışı
 - digər firmaların işində hüququnun alınması
- 271.** Portfel investisiyaları harada həyata keçirilir?
- istehsal sferasında

- əsaslı tikinti sferasında
- √ maliyyə kapitalının tədavülü sferasında
- innovasiya sferasında
- əmtəə tədavülü sferasında

272. Birbaşa investisiyalar nədir?

- istehsal prosesinə qoyulan investisiyalar
- ticarət kreditləri
- √ real aktivlərin alınması ilə bağlı konkret uzunmüddətli layihələrə qoyulan investisiyalar
- səhmlərin 10%-dən çoxuna nəzarət edən investor tərəfindən qoyulan investisiya
- səhmlərin 10%-dən azına malik investorun səhmlərin alışına vəsait qoyuluşu

273. Texniki – iqtisadi əsaslandırmanın bir istiqaməti kimi layihənin həyata keçirilməsi qrafiki əhatə edir –

- bütün variantlar doğrudur
- layihə konstruktör işlərini
- √ tikintinin, quraşdırma işlərinin və nizamlaşdırma işlərinin müddətini
- tikintinin, quraşdırma işlərinin və nizamlaşdırma işlərinin həcmi
- idarəetmə təşkilatı sxemini

274. Texniki – iqtisadi əsaslandırmanın bir istiqaməti kimi maddi resurslar əhatə etmir –

- resurslara olan tələbat
- √ xammal, material, enerji resursları sərfi normaları, əmək tutumu və s.
- xammal təchizatının mövcud və potensial vəziyyəti
- köməkçi materiallar təchizatının mövcud və potensial vəziyyəti
- enerji daşıyıcıları ilə təchizatın səviyyəsi

275. Investisiyaqabağı fazanın xüsusiyyəti deyil –

- layihənin ilkin texniki-iqtisadi əsaslandırılması aparılır
- potensial investorların layihədə iştirakı imkanları araşdırılır
- √ kontraktlar işlənilir və bağlanılır
- potensial və maraqlı investorlar haqqında məlumat toplanılır
- maliyyələşdirmə mənbələri aşkar olunur

276. Obyektin istismara verildiyi mərhələ necə adlanır?

- istismarqabağı faza
- istismar fazası
- doğru variant yoxdur
- investisiyaqabağı faza

277. Kreditin cəlb olunması, lisenziyaların, patentlərin alınması hansı mərhələdə həyata keçirilir?

- investisiyaqabağı
- istismar
- istismarqabağı
- √ investisiya
- texniki-iqtisadi əsaslandırılmış

278. Investisiya layihəsinin üçüncü fazası hansıdır?

- √ istismar
- istismarqabağı
- investisiya
- eksperimental

- investisiyaqabağı
- 279.** İstismar fazasının davamlılığı müəyyən olunur –
- investisiyalaşdırma dövründə
 - √ layihələşdirmə dövründə
 - texniki-iqtisadi əsaslandırma zamanı
 - istismar dövründə
 - eksperiment mərhələsində
- 280.** Investisiya layihəsinin işlənilməsinin məqsədi nədir?
- potensial investisiyalaşdırma mənbələrinin təhlili
 - √ istehsal üzrə qərarların həyata keçirilməsinin texniki imkanlarının aşkar olunması
 - istehsal güclərinin istismara verilməsinin konkret metodlarının işlənilməsi
 - investisiyalaşdırmanın zəruriliyinin texniki-iqtisadi əsaslandırılması
 - investisiyalaşdırma haqqında qərarların qəbulu üçün zəruri informasiyanın toplanılması
- 281.** Investisiya layihəsinin texniki-iqtisadi əsaslandırılmasının əsas istiqaməti deyil –
- layihənin həyata keçirilməsi qrafiki
 - √ sənədlərinin işlənilməsi
 - (maliyyə) qiymətləndirmə layihə- smeta
 - layihənin ilkin əsasları və tarixi iqtisadi
 - bazarın təhlili, marketinq konsepsiyası
- 282.** Layihənin ilkin zəminləri (əsasları) və tarixi əhatə edir –
- √ bütün cavablar yanlıştır
 - vergilər üzrə güzəştləri
 - aparılmış investisiyaqabağı tədqiqatların dəyərini
 - müəssisənin inkişafı strategiyasının uyğunluğu
 - layihənin məqsədi və təyinatını
- 283.** Texniki – iqtisadi əsaslandırmanın bir istiqaməti kimi texnoloji, iqlim, sosial, ekoloji və digər amilləri uçotu ilə yerləşdirmə ərazisi əhatə etmir –
- √ vergilər üzrə güzəştlər
 - məhsul satışının radiusu
 - əmək resurslarının mövcudluğu
 - investorlar üçün regionun cəlbediciliyi
 - xammal və material təchizatçılarının yerləşməsi
- 284.** Texniki – iqtisadi əsaslandırmanın bir istiqaməti kimi layihə konstruktor bölməsi əhatə etmir –
- texnologiya və xüsusi avadanlığın seçilməsi
 - tikintinin həcmi
 - √ bütün variantlar yanlıştır
 - avadanlığın amortizasiyası qrafiki
 - istehsal gücünün müəyyən edilməsi
- 285.** İntestisiya layihəsi neçə fazadan keçir ?
- 1
 - 4
 - √ 3
 - 2
 - 5

- 286.** İntestisiya bazarının konyukturasının öyrənilməsi əhatə edir.
- bazar tutumunun təhlilini
 - ✓ bazar konyukturasının proqnozlaşdırılmasını
 - cari aktivliyin müşahidə edilməsini (monitorinqini)
 - müəssisənin xüsusi kapitalının payının müəyyən edilməsini
 - borc kapitalının payının müəyyən edilməsini
- 287.** Ölkənin investisiya mühiti –
- Investisiya bazarının aktivliyi dərəcəsidir
 - Investisiya bazarının inkişafına təsir göstərən amillərin tədqiqidir.
 - ölkənin qızıl ehtiyatının kəmiyyətidir.
 - ölkənin regionlarının investisiya potensiallarının məcmusunu xarakterizə edən göstəricidir
 - ✓ ölkədə investisiya fəaliyyətinin hüquqi, iqtisadi və sosial şərtləri sistemidir.
- 288.** İntestisiyaqabağı fazada baş verir –
- əsas avadanlığın hərəkətə gətirilməsi
 - avadanlığın alınması
 - xammal və avadanlıq göndərənlərin seçilməsi
 - müəssisənin aktivlərinin yaradılması
 - ✓ investisiya layihəsinin biznes – planının işlənilməsi
- 289.** Kommersiya səmərəliliyi investisiya layihəsinin həyata keçirilməsinin maliyyə nəticələrini aşağıdakılardan biri üçün əks etdirir:
- Kommersiya təşkilatları.
 - istehsal mallarının istehlakçıları;
 - Kreditorlar və bank müəssisələri;
 - milli, regional və yerli büdcələr;
 - ✓ layihənin birbaşa iştirakçıları;
- 290.** Kommersiya səmərəliliyi göstəriciləri nəzərə alır:
- layihəni həyata keçirən təşkilatın əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətindən pul axınları;
 - ✓ fərdi firma üçün layihənin həyata keçirilməsi nəticələri;
 - layihənin həyata keçirilməsi nəticələrinin bütün səviyyələrdə büdcələrin gəlir və xərclərinə təsiri.
 - səhmdar müəssisələrin maliyyə maraqlarından kənara çıxan layihənin həyata keçirilməsi ilə bağlı xərcləri və nəticələri;
 - milli, regional və ya yerli büdcənin layihəsinin həyata keçirilməsi nəticələri;
- 291.** Kommersiya səmərəliliyi -
- tələb edilən gəlirlilik normasını təmin edən xərclərin və nəticələrinin nisbəti ilə müəyyən edilən layihənin maliyyə əsaslandırılması;
 - birbaşa iştirakçıları üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələri.
 - ✓ real pul axını (Cash Flow);
- 292.** Büdcə səmərəliliyi investisiya layihəsinin həyata keçirilməsinin maliyyə nəticələrini aşağıdakı üçün əks etdirir:
- Bütün cavablar doğrudur.
 - Kreditorlar və bank müəssisələri;
 - layihənin birbaşa iştirakçıları
 - ✓ Milli, regional və yerli büdcələr;
 - istehsal mallarının istehlakçıları;
- 293.** Büdcə səmərəliliyinin göstəriciləri əks etdirir:
- layihənin reallaşdırılmasının bütövlükdə sektorun fəaliyyətinə təsirini nəzərə alaraq sahə baxımından layihənin maliyyə səmərəliliyini;
 - səhmdar iştirakçılardan hər biri üçün layihənin səmərəliliyini.
 - maliyyələşdirmə sxemləri istisna olmaqla pul vəsaitlərinin daxilolmaları və ixracolmalarının müqayisəsini;
 - layihənin birbaşa iştirakçıları üçün onun həyata keçirilməsinin maliyyə nəticələrini;

- √ layihənin həyata keçirilməsi nəticələrinin bütün səviyyələrdə büdcələrin gəlir və xərclərinə təsirini;
- 294.** İctimai səmərəlilik göstəriciləri nəzərə alır:
- səhmdar iştirakçılardan hər biri üçün layihənin səmərəliliyini;
 - layihənin həyata keçirilməsi nəticələrinin bütün səviyyələrdə büdcələrin gəlir və xərclərinə təsiri.
 - √ investisiya layihəsi iştirakçılarının birbaşa maliyyə maraqlarından kənara çıxan, lakin milli iqtisadiyyatın maraqlarını əks etdirən layihənin həyata keçirilməsi ilə bağlı xərclər və faydalar;
 - regionun və ya sektorun müəssisəsində layihənin həyata keçirilməsini nəzərə almaqla maliyyə səmərəliliyi;
 - təşkilatın ayrıca layihə yaratma baxımından layihənin səmərəliliyi;
- 295.** İntestisiya layihəsinin hansı göstəriciləri layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərçivəsindən kənaraşan xərcləri və onların nəticələrini hesaba alır?
- mütləq səmərəliliyin göstəriciləri
 - kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri
 - büdcə səmərəliliyin göstəriciləri
 - sosial səmərəliliyin göstəriciləri
 - √ iqtisadi səmərəliliyin göstəriciləri
- 296.** Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir?
- daxili rentabellik norması, əmək məhsudarı, materialtutumu;
 - investisiyanın ödənilmə əmsalı, mütləq səmərəlilik göstəricisi, əmək məhsudarı;
 - √ inteqral səmərə (xalis cari dəyər), daxili rentabellik norması, ödənmə müddəti;
 - məhsulun rentabelliği; mənfəətin həcmi, daxili rentabellik norması;
 - istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi;
- 297.** Hansı halda investisiya layihəsi səmərəlidir?
- investisiyaların gəlirlilik indeksi 1-ə bərabər olan halda
 - investisiyaların gəlirlilik indeksi 1-dən aşağı olan halda
 - investisiyaların gəlirlilik indeksi 0-dan yüksək olan halda
 - investisiyaların gəlirlilik indeksi 0-dən aşağı olan halda
 - √ investisiyaların gəlirlilik indeksi 1-dən yüksək olan halda
- 298.** Investisiya layihələrinin səmərəliliyinin növü deyil -
- bütövlükdə layihənin səmərəliliyi
 - √ layihənin istismar səmərəliliyi
 - ictimai və kommersiya səmərəliliyi
 - layihədə iştirak səmərəliliyi
 - büdcə səmərəliliyi
- 299.** Layihənin bütövlükdə səmərəliliyinin qiymətləndirilməsi bu məqsəddə xidmət etmir -
- layihənin ictimai səmərəliliyinin qiymətləndirilməsi
 - layihənin həyata keçirilməsinin iqtisadi nəticələrinin səciyyəsi
 - sosial əhəmiyyətli investisiya layihələri
 - layihənin potensial investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
 - √ layihənin reallaşdırılması imkanlarının yoxlanılması
- 300.** İctimai səmərəlilik hansı məqsədlə qiymətləndirilir?
- layihənin potensial investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
 - layihənin həyata keçirilməsinin iqtisadi nəticələrinin səciyyəsi
 - layihənin reallaşdırılması imkanlarının yoxlanılması
 - √ layihənin bütövlükdə həyata keçirilməsinin sosial-iqtisadi nəticələrinin səciyyəsi
 - bütün variantlar doğrudur

301. Kommersiya səmərəliliyi hansı məqsədlə qiymətləndirilir?

- √ layihənin reallaşdırılması imkanlarının yoxlanılması
- bütün variantlar doğrudur
- layihənin potensial investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
- sosial əhəmiyyətli investisiya layihələri
- layihənin ictimai səmərəliliyinin qiymətləndirilməsi

302. Layihədə iştirak səmərəliliyi hansı məqsədlə qiymətləndirilir?

- layihənin həyata keçirilməsinin sosial iqtisadi nəticələrinin səciyyəsi
- √ layihənin investorlar üçün cəlbediciliyinin müəyyən edilməsi
- layihənin həyata keçirilməsinin iqtisadi nəticələrinin səciyyəsi
- layihənin maliyyə dayanıqlığının müəyyən edilməsi

303. Layihədə iştirak səmərəliliyi özündə əks etdirmir -

- səhmlərə investisiya qoyuluşunun səmərəliliyi
- büdcə səmərəliliyini
- müəssisələrin iştirakının səmərəliliyi
- √ ictimai və kommersiya səmərəliliyini
- daha yüksək səviyyəli strukturların layihədə iştirakının səmərəliliyi

304. İncəsənət hansı göstərici vasitəsilə öz iqtisadi marağını müəyyən edir?

- mənfəət norması
- Mərkəzi Bankın faiz dərəcəsi
- √ məqbul gəlir norması
- ödəmə müddəti
- gəlirin daxili norması

305. Xalis mənfəətin, amortizasiyanın və dövriyyədən çıxarılmış dövriyyə vəsaitlərinin cəmi nəyə bərabərdir ?

- gəlirin daxili normasına
- xalis diskontlaşdırılmış gəlirə
- mənfəətlilik indeksinə
- ödəmə müddətinə
- √ xalis gəlirə

306. Maliyyə--investisiya büdcəsində öz əksini tapmalıdır -

- dövriyyə aktivlərinin ümumi həcmnin hərəkəti
- istehsal və satış həcmnin artması
- nizamnamə kapitalının kəmiyyətinin dəyişməsi
- pul vəsaitləri axınlarının hərəkəti
- √ dövriyyə aktivlərinə xarici amillərin təsiri

307. Pul axınlarının qeyri--bərabərliyi hansı metodla aradan qaldırılır?

- √ onların diskontlaşdırılması yolu ilə
- orta cəbri kəmiyyətin müəyyən edilməsi
- bütün variantlar doğrudur.
- orta çəkili iqtisadi kəmiyyətin müəyyən edilməsi
- orta həndəsi kəmiyyətin müəyyən edilməsi

308. Vaxt amilinin uçotu siyasəti nəzərdə tutur

- bütün variantlar doğrudur
- yalnız qarşıdakı dövr üzrə xərclərin uçotunu

- layihənin həyat tsikli üzrə iqtisadi hesablamaların aparılmasını
- ✓ müxtəlif müddətli xərc və nəticələrin uçotunu
- yalnız cari xərclərin uçotunu

309. Layihənin daha vacib nəticələrinin uçotu prinsipi nəzərdə tutur -

- layihənin reallaşdırılması bir neçə valyutadan istifadənin uçotu
- risk və qeyri-müəyyənliyin təsirinin uçotu
- alternativ və müstəqil layihələrin müqayisəsi
- ✓ layihənin iqtisadi və qeyri-iqtisadi nəticələrinin uçotu
- layihənin reallaşdırılması nəticələrinin qiymətləndirilməsi

310. Müəssisədə layihənin reallaşdırılmasının səmərəliliyinin qiymətləndirilməsi aparılır -

- ✓ pul axınlarının artan kəmiyyəti üzrə
- nominal və real pul gəlirləri üzrə
- bütün variantlar doğrudur
- xalis investisiya gəliri üzrə
- gəlirin daxili norması üzrə

311. Səmərəliliyin növü nədən asılıdır?

- investisiyanın növündən
- investisiyanın həcmindən
- ✓ investisiyanın məqsədi və obyektindən
- investisiya layihəsinin risklilik dərəcəsindən
- investisiyanın strukturundan

312. Xalis cari dəyər nədir?

- mədaxil olan pul axımının, pul vəsaitlərinin məxarici ilə fərqlidir
- layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır
- müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı
- ✓ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriyə xalis axınlarının diskont fərqi

313. Diskontlaşdırma nədir?

- ilkin investisiya dəyərinin mürəkkəb faiz hesablanması
- gələcək və cari dəyər arasındakı fərq
- layihənin realizasiyası zamanı pul mədaxili və pulların məxarici vaxtlarından asılılığı
- ✓ pul axımının dəyərinin cari dəyərə gətirilməsi
- mədaxil olan pul axımının, pul vəsaitlərinin məxarici ilə fərqlidir

314. Səmərə -

- məcmu nəticə və məcmu xərclərin fərqidir
- nəticə və xərclərin fərqidir
- ✓ investorun layihənin reallaşdırılması nəticəsində əldə etdiyi qazanc
- layihənin reallaşdırılması nəticəsində investorun əldə etdikləri barədə mühakimə yürütməyə imkan verir
- məcmu nəticə və cari xərclərin fərqidir

315. Investisiya layihəsinin səmərəliliyi hansı məqsəd üçün müəyyən edilir?

- məcmu nəticələrin məcmu xərclərdən üstün olduğu bütün şərtlərin yoxlanılması
- alternativ layihələrlə müqayisədə mövcud layihənin üstünlüklərinin qiymətləndirilməsi
- maliyyə və digər resursların məhdudluğu şəraitində səmərəlilik göstəricilərinin qəbul edilmiş sistemi üzrə layihələrin sıralanması

- √ bütün variantlar doğrudur
 - layihənin reallaşdırılmasının məqsəd uyğunluğu
- 316.** Investisiya layihəsinin iqtisadi səmərəliliyinin müəyyən edilməsi nədən ibarətdir?
- bütün variantlar doğrudur
 - maliyyə və digər resursların məhdudluğu şəraitində səmərəlilik göstəricilərinin qəbul edilmiş sistemi üzrə layihələrin sıralanması
 - layihənin reallaşdırılmasının məqsəd uyğunluğu
 - məcmu nəticələrin məcmu xərclərdən üstün olduğu bütün şərtlərin yoxlanılması
 - √ layihədə öz əksini tapmış texniki, maliyyə, marketinq, maliyyə və digər qərarların investorun məqsəd və maraqlarına uyğunluğunun aşkar edilməsi
- 317.** Investisiyanın səmərəliliyinin qiymətləndirilməsi probleminin öyrənilməsinə nədən başlanılır?
- iqtisadi maraq parametrlərinin müəyyən edilməsindən
 - investor üçün məqbul gəlirin müəyyən edilməsindən
 - √ investorun iqtisadi maraqlarının və layihə qərarlarının mahiyyətinə ardıcıl baxılmasından
 - layihə qərarlarının məzmununu əks etdirən göstəricilərin qiymətləndirilməsindən
 - bütün cavablar doğrudur
- 318.** Layihənin onda əks olunmuş qərarlara, məqsədlərə və investorların maraqlarına uyğunluğu dərəcəsinin qiymətləndirilməsi aşağıdakı şərtlər daxilində mümkündür -
- o ümumi metodoloji əsasda formalaşmalıdır
 - iqtisadi maraqlar və hüquqi qərarlar vahid dəyər göstəricilərində ifadə olunmalıdır
 - √ bütün variantlar yanlışdır
 - iqtisadi maraqlar və hüquqi qərarlar vahid miqdar göstəricilərində ifadə olunmalıdır
 - o iqtisadi səmərəliliyin vahid meyarına əsaslanmalıdır
- 319.** Investorun iqtisadi maraqları təcəssüm olunur -
- bütün cavablar doğrudur
 - layihə qərarları kompleksində
 - ümumi mənfəətdə
 - √ gəlir normasında
 - xalis mənfəətdə
- 320.** Investorun tələblərinin səmərəliliyin hesablanması daxil edilməsinin dolayı üsulu deyil?
- investor üçün məqbul gəlir normasının layihə üzrə daxili gəlir norması ilə müqayisəsindən
 - gəlirlilik indeksinin hesablanmasından
 - xalis diskontlaşdırılması gəlir
 - √ Ödəmə müddətinin hesablanılmasından
 - diskontlaşdırma əmsali vasitəsilə gəlir normasının pul axınlarının hesablanmasına daxil edilməsindən
- 321.** Investisiyanın iqtisadi səmərəliliyinin müəyyən edilməsi üçün meyar ola bilər -
- bütün cavablar doğrudur
 - √ Mənfəət
 - daxili gəlir norması
 - diskontlaşdırılmış xalis gəlir
 - xalis gəlir
- 322.** Investorun maraqları baxımından xalis mənfəətin kəmiyyəti aşağıdakı məqsəd üçün qənaətləndirici olmaya bilər -
- inflyasiya ilə əlaqədar pul vəsaitlərinin dəyərsizləşməsini kompensasiya etmək
 - √ yüksək daxili gəlir nomrasını təmin etmək
 - minimum məqbul gəliri təmin etmək
 - bütün variantlar doğrudur

- müxtəlif risklərlə bağlı mümkün itkilərin ödənilməsi

323. Aşağıdakılardan hansı doğrudur?

- investisiyanın həcmi azalarkən gəlirlilik azalır
- investisiyanın həcmi artarkən gəlirlilik azalır
- investisiyanın gəlirliliyi həcmi bazar faiz dərəcəsi ilə müəyyən edilir
- ✓ investisiyanın həcmi onun gəlirliliyinə öz əksini tapmır
- investisiyanın gəlirliliyi müəssisənin malik olduğu vəsaitlərin miqdarı ilə müəyyən edilir.

324. İnvestisiyaların həcmnin həddi nə ilə müəyyən edilir?

- borc kapitalının miqdarı ilə
- firma rəhbərliyinin qərarı ilə
- ✓ investisiyanın gəlirliliyinin bazar faiz dərəcəsi ilə müqayisə olunmadığı vəziyyətlə
- firmanın malik olduğu vəsaitlərin miqdarı ilə
- inflyasiyanın tempi ilə

325. İnvestisiyanın səmərəliliyi göstəriciləri aşağıdakılardan hansına uyğun olmamalıdır?

- bütün cavablar yanlıştır
- ✓ layihə qərarları kompleksinə
- ümumi mənfəətə
- xalis mənfəətə
- gəlir normasına

326. İnvestisiyalaşdırma haqqında qərarın qəbul edilməsində əsas parametrlərdən hansıdır?

- iqtisadi maraqlar və hüquqi qərarlar vahid miqdar göstəricilərində ifadə olunmalıdır
- iqtisadi maraqlar və hüquqi qərarlar vahid dəyər göstəricilərində ifadə olunmalıdır
- ✓ növbəti dövrdə əlavə istehlak naminə cari istehlakdan imtinaya görə kompensasiyanın ölçüsü
- bütün variantlar doğrudur

327. Cari dövrdə istehlakdan imtinaya görə kompensasiya ifadə olunmalıdır?

- investorun iqtisadi maraqlarının müqayisəsi meyarlarında
- layihə qərarlarının səmərəliliyi meyarlarında
- layihə qərarları kompleksində
- ✓ Mənfəətdə
- gəlir normasında

328. Investor üçün məqbul gəlir nomrası -

- xərclərin və nəticələrin nisbətidir
- ✓ mənfəətin və investisiyalaşdırılan vəsaitlərin nisbətidir
- bütün cavablar doğrudur
- kapitalın artımında
- səmərə və birdəfəlik xərclərin nisbətidir

329. Investorun kapitalının artımı aşağıdakıları təmin etməlidir-

- investorun iqtisadi maraqlarını təmin etmələri
- ✓ əşya – məqsəd əlamətinə görə
- investisiya riskləri ilə bağlı mümkün itkiləri ödəməlidir
- inflyasiya ilə əlaqədar pul vəsaitlərinin dəyərsizləşməsinə kompensasiya etməlidir
- ✓ investorun təcili istehlakdan imtina qiymətini kompensasiya etməlidir
- investorun mövcud vəsaitlərdən istifadədən imtina etməsini minimum məqbul ölçüdə kompensasiya etməlidir

330. Pul vəsaitlərinin daxilolmaları və axınları hansı əlamətə görə qruplaşdırılır?
- maliyyə mənbələrini əhatə əlamətinə görə
 - investisiya motivlərinə görə
 - bütün variantlar doğrudur.
 - ərazi əlamətinə görə
331. Pul vəsaitlərinin daxilolmaları və axınları hansı fəaliyyət sferaları üzrə qruplaşdırılır?
- investisiya -maliyyə
 - ✓ istehsal
 - investisiya
 - əməliyyat
 - maliyyə
332. Pul vəsaitlərinin daxilolmaları və axınları onların ilkin mahiyyətinə görə bölünür-
- bütün variantlar doğrudur
 - investisiya daxilolmalar və axınlar
 - ✓ məcmu daxilolmalar və axınlar
 - istehsal daxilolmalar və axınlar
 - əməliyyat daxilolmalar və axınlar
333. Xalis gəlir hansı mərhələdə müəyyən edilir?
- istismar
 - ✓ layihənin həyat təşkilinin bütün addımlarında
 - layihələşdirmə
 - istehsal
 - investisiyalaşdırma
334. Layihədə iştirak səmərəliliyi hansı halda qiymətləndirilir?
- layihənin reallaşdırılması müəyyən edilmişdir
 - layihənin iştirakçıları müəyyən edilmişdir
 - layihədə səmərəlik müəyyən edilmişdir
 - bütün variantlar doğrudur
- ✓ layihənin ictimai və kommersiya səmərəliliyi müəyyən edilmişdir
335. Mənfəət norması necə müəyyən edilir?
- pul axınları / investisiya
 - Investisiyanın həcmi / mənfəət
 - ✓ mənfəət / investisiya
 - xalis mənfəət * investisiya
 - daxili xalis gəlir / mənfəət
336. Aşağıdakılardan hansı qaçılmaz investisiyalara aiddir?
- bütün variantlar doğrudur
 - təcrübi – konstruktor işlərinə investisiya
 - yeni müəssisələrin əsaslı tikintisinə investisiyalar
 - ətraf mühitin mühafizəsinə investisiyalar
 - ✓ elmi--tədqiqat işlərinə investisiyalar
337. Hansı göstərici vasitəsilə layihədə qəbul edilən qərarların səviyyəsini daha yaxşı ifadə etmək olar?

- gəlirin daxili norması
- ✓ investisiyanın ödəmə müddəti
- xalis mənfəət
- rentabellik

338. Xalis diskontlaşdırılmış gəlir

- investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır
- istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu
- ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ✓ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti

339. Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- xalis cari dəyər 0-dan kiçikdir.
- istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;
- fondverimi sıfıra bərabərdir;
- daxili rentabellik norması diskont dərəcəsinə bərabərdir
- ✓ xalis cari dəyər sıfırdan böyükdür

340. Mənfəətdən verginin aşağı salınması investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- avans olunmuş kapital vahidində düşən xalis mənfəətin artımı
- bütün cavablar doğrudur
- məcmu nəticələrin xərclərdən yüksək olmasının baza parametri
- ✓ investisiya layihəsində qəbul olunmuş qərarların səmərəliliyini xarakterizə edən göstərici.
- ✓ layihənin xalis nağd axınlarını artırır;
- layihənin investisiya xərclərini artırır;
- layihənin əmək haqqı xərclərini azaldır;
- layihə çərçivəsində amortizasiya ayırmaları artır
- layihənin xərclərini artırır;

341. İqtisadi səmərəlilik göstəriciləri və iqtisadi maraq parametrləri uyğun olmalıdır -

- daxili gəlir normasına
- xalis mənfəətə
- pul axınlarına
- ✓ səmərəlilik meyarlarına
- bütün variantlar yanlıştır

342. Xalis diskontlaşdırılmış gəlir necə müəyyən edilir?

- pul axınlarını diskontlaşdırmaqla
- ümumi gəlirdən bütün xərcləri çıxmaqla
- daxili gəlir normasını diskontlaşdırmaqla
- ✓ hesabat dövrünün hər bir addımında xalis gəliri diskontlaşdırmaq və onları cəmləməklə
- bütün variantlar yanlıştır

343. Daxili gəlir norması hansı şərti əks etdirir?

- hesablaşma dövrünün hər bir addımında xalis gəlirin vahidə bərabər olması
- bütün variantlar doğrudur
- ✓ xalis diskontlaşdırılmış gəlirin sıfıra bərabər olması.
- xalis diskontlaşdırılmış gəlirin vahidə bərabər olması
- hesablaşma dövrünün hər bir addımında xalis gəlirin sıfıra bərabər olması

344. Hesablama dövrünün hər bir addımında xalis gəlir müəyyən edilir -

- bütün variantlar yanlıştır
- real pul vəsaitlərinin daxilolmaları və axınları arasındakı cəmi kimi
- diskontlaşdırılmış xalis gəlirlərin cəmi kimi
- diskontlaşdırılmış xalis gəlirlərin fərqi kimi
- √ real pul vəsaitlərinin daxilolmaları və axınları arasındakı fərqi kimi

345. Maliyyə-investisiya büdcəsində xalis gəlir göstərilir -

- real pul vəsaitləri daxilolmalarının və axınlarının cəmi kimi
- real pul vəsaitləri daxilolmalarının və axınlarının fərqi kimi
- pul axınlarının cəbri fərqi kimi
- pul axınlarının orta çəkili həndəsi fərqi kimi
- √ fəaliyyət sferaları üzrə pul axınlarının cəbri cəmi kimi

346. Maliyyə--investisiya büdcəsinin tərtibi metodologiyası ibarətdir -

- pul vəsaitləri axınlarının maliyyə balansının tərtibindən
- əməliyyat sferaları üzrə pul axınları barədə informasiyanın toplanmasından
- √ bütün variantlar yanlıştır
- pul vəsaitləri daxilolmalarının və axınlarının büdcə balansının tərtibindən
- pul vəsaitləri daxilolmalarının və axınlarının təhlilindən

347. Maliyyə investisiya büdcəsi aşağıdakı kimi tərtib olunur

- hər bir addımda alınan nəticələr xidmət xərcləri çıxıldıqdan sonra qalıq mənfəəti əks etdirirlər
- bütün variantlar doğrudur
- √ hər bir addımda alınan nəticələr iqtisadi mahiyyətinə görə müxtəlif mənbələr hesabına yaranan xalis mənfəəti və əsas kapitalın amortizasiyasını əks etdirirlər.
- hər bir addımda alınan nəticələr vergilər ödənildikdən sonra qalıq mənfəəti əks etdirirlər
- hər bir addımda alınan nəticələr kredit qaytarıldıqdan sonra qalıq mənfəəti əks etdirirlər

348. Layihənin həyat tsikli dövründə məcmu xalis gəlirin hesablanması zamanı -

- vergilər və kreditlərin qaytarılması üzrə ödənişlər çıxılır
- aktivlərin yaradılmasına yönəldilən avanslaşdırılmış vəsaitlər cəmlənir
- bütün cavablar yanlıştır.
- vergilər və kreditlərə görə ödənişlər cəmlənir
- √ aktivlərin yaradılmasına yönəldilən avanslaşdırılmış vəsaitlər çıxılır

349. Məcmu saldonun hesablanması -

- kreditlər və vergilər üzrə ödənişlər, eləcə də məcmu xərclər toplanır
- amortizasiyanın və sərbəst dövriyyə aktivlərinin dəyəri cəmlənir
- bütün cavablar yanlıştır
- amortizasiyanın və sərbəst dövriyyə aktivlərinin dəyəri tam şəkildə çıxılır
- √ amortizasiyanın və sərbəst dövriyyə aktivlərinin dəyərinin bir hissəsi çıxılır.

350. Xalis mənfəət necə müəyyən edilir?

- bütün variantlar yanlıştır
- hesablama dövrünün hər addımında daxili gəlir normaları cəmlənir.
- xalis gəlirdən xidmət xərcləri çıxılır.
- ümumi gəlirdən kreditlər və vergilər üzrə ödənişlər çıxılır
- √ xalis gəlirdən əsas fondlara görə amortizasiya çıxılır

351. Proqnoz qiymətlərdə səmərəliliyin qiymətləndirilməsi prosesində uçota alınmalıdır?

- amortizasiyanın kəmiyyəti
- bütün variantlar yanlıştır

- inflyasiya tempi
- √ inflyasiya indeksi
- deflyasiya əmsalı

352. Dövriyyə vəsaitlərinin dövriyyəsinin investisiya fazasına daxildir -

- dövriyyə aktivlərinin tamamlanması
- bütün variantlar doğrudur
- dövriyyə aktivlərinin formalaşdırılması
- √ dövriyyə kapitalının formalaşdırılması vəsaitlərinin avanslaşdırılması
- gəlirdən dövriyyə vəsaitlərinin maddi elementlərinin dəyərinin çıxılması

353. Maliyyə--investisiya büdcəsinin pul axınlarında öz əksini tapır -

- mövcud layihədən azad olan vəsaitlərin hərəkəti
- bütün variantlar doğrudur
- bütün dövriyyə aktivlərinin hərəkəti
- bütün dövriyyə aktivlərinin maliyyələşdirmə mənbələrinin hərəkəti
- √ yalnız dövriyyə aktivlərinin artımında investisiyalaşdırılan vəsaitlərin ölçüsü

354. Obyektin yaradılmasının start mərhələsində dövriyyə aktivlərinin investisiyalaşdırılması mənbələri hansıdır?

- ümumi daxili gəlir
- bütün variantlar yanlışdır
- xalis investisiya gəliri
- √ xüsusi və borc kapitalı
- maliyyə-investisiya büdcəsində əks olunan pul axınları

355. Maliyyə-investisiya büdcəsinin əməliyyat fəaliyyəti bölməsində amortizasiya hansı formada çıxış edir.

- kreditlər və vergilər üzrə ödənişlər kimi
- bütün variantlar yanlışdır
- √ istehsal xərcləri və maliyyələşdirmə mənbələri kimi
- real pul vəsaitlərinin mədaxili və məxarici kimi
- diskontlaşdırılmış mənfəət kimi

356. Əsas kapitalın dövriyyəsinin fazası deyil -

- √ investorların iqtisadi maraqlarının uçotu
- aktivlərin istehsal istehlakı
- təkrar istehsal üçün maliyyə mənbələrinin yaradılması
- kapitalın cəlb olunması
- layihənin həyat tsiklində amortizasiyanın toplanması

357. İstehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu:

- xalis diskontlaşdırılmış gəlir (NPV)
- investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- √ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər
- diskontlaşdırma və ya zaman amilinin uçotu
- investisiya layihələrinin səmərəliliyi

358. Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı istifadə edilmir?

- Paylar
- Pul
- Məqsədli bank əmanətləri

- Kreditlər
- ✓ İşçi qüvvəsinə çəkilən xərclər

359. Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı göstəricilər istifadə edilmir?

- rentabellik indeksi
- ✓ Əmək məhsuldarlığı
- Xalis cari dəyər
- Daxili rentabellik norması
- Ödəmə müddəti

360. Səmərəlilik göstəricilərinin hesablanması üçün pul axınının ilkin kəmiyyəti necə hesablanır?

- ✓ hesablama dövrünün hər bir addımında fəaliyyət sferalarından pul axınlarının soldosu kimi
- sərbəst pul vəsaitlərinin kəmiyyəti əsasında
- səhmdarların gəlir normaları əsasında
- dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölüşdürülməsi qaydasında
- dividendlərin pul vəsaitləri xərclərinə daxil edilməsi əsasında

361. Dividend siyasətinin mümkün variantlarında nəzərə alınmır

- cəlb olunmuş səhmlərin gəlirliliyi
- ✓ potensial investorların cəlb olunması imkanlarının qiymətləndirilməsi
- dividendlərin ümumi həcmnin səhmlərin növləri üzrə bölgüsü
- cəlb olunmuş səhmlərin gəlirliliyinin adi səhmlərin gəlirliliyinə nisbəti

362. Layihədə iştirak səmərəliliyinin qiymətləndirilməsi üçün zəruridir

- növlər üzrə səhmlərin bölgüsünün əsaslandırılması
- ✓ “üç axının məcmu saldosu” maddəsi üzrə sərbəst pul vəsaitlərinin kəmiyyətinin formalaşdırılması
- hər bir səhm növü üçün fərdi pul axınları əsasında büdcənin balanslılığının müəyyən edilməsi
- mümkün dividend siyasətinin işlənilməsi
- büdcənin balanslılığının əsaslandırılması

363. Layihənin maliyyə reallaşdırılması son nəticədə gətirilir.

- layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına
- kreditlərə üzrə faizlərin ödənilməsinə
- ehtiyat fondların yaradılmasına
- ✓ bütün fəaliyyət sferaları üzrə pul daxilolmaları və xərclərinin balanslaşdırılmasına
- qeyri-istehsal layihənin həyata keçirilməsi ilə bağlı istehsal xərclərinin balanslaşdırılmasına

364. Maliyyə reallaşdırılmasının qiymətləndirilməsində maliyyə planlaşdırılmasının məqsədi deyil?

- pul axınları və xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- Pul axınlarının artırılması və xərclərin ixtisar olunması
- ✓ istehsal və qeyri-istehsal xərclərinin qeyri-balanslılığının aradan qaldırılması
- xüsusi kapitalın artırılması
- pul vəsaitlərinin müsbət likvid qalığının təmin edilməsi

365. Hər hansı dövrdə pul axınlarının mənfi kəmiyyətli olması nəyi əks etdirir?

- pul axınının müsbət məcmu saldosunu
- ✓ müəssisənin öz xərclərini ödəmək qabiliyyətində olmamasını
- bütün variantlar doğrudur.
- maliyyələşdirmə mənbələrinin olmamasını
- layihənin maliyyə reallaşdırılmasını

366. Səmərəlilik hesablamalarının etibarlılığını yüksəltmək üçün nəyə diqqət yetirməlidir?

- Layihənin kreditləşdirilməsi sxeminə
 - Qeyri-reallaşdırma xərclərinin bərabər bölgüsünə
 - √ hesablama addımları daxilində pul axınınin bölüşdürülməsinə
 - Reallaşdırma xərclərinin bərabər bölgüsünə
 - Layihənin reallaşdırılmasının maliyyə mənbələrinə
- 367.** İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəliliyin müəyyən edilməsində əlavə olraaq uçota alınır - (səhv variantı seçin)
- səhmdar kapitalın cəlb edilməsi
 - √ bütün varinatlar yanlıştır
 - layihənin maliyyələşdirilməsi mənbələri və sxemləri
 - xüsusi kapitalın cəlb edilməsi haqqında
 - maliyyə fəaliyyətindən pul axınları
- 368.** İnvestisiya layihəsinin iştirakçıları üçün səmərəlilik göstəriciləri hesablanan zaman aşağıdakılardan hansı haqqında əlavə informasiya zəruri deyil?
- layihənin maliyyələşdirilməsi mənbələri haqqında
 - √ kreditləşdirmə və vergiyə cəlb etmə sxemi haqqında
 - borcların alınması və ödənilməsi
 - xüsusi kapitalın cəlb edilməsi haqqında
 - layihənin maliyyələşdirilməsi sxemi haqqında
- 369.** Səhmdarların xalis gəlirinin tərkib elementi deyil –
- sərbəstləşdirilən aktivlər
 - sərbəstləşdirilən dövrüyyə vəsaitləri
 - əsas fondların amortizasiyası
 - √ pul axınlarının diskontlaşdırılmış kəmiyyətə
 - xalis mənfəət
- 370.** Kreditlərə görə faizlər aid edilir –
- √ qeyri-reallaşdırma xərclərinə
 - əlavə dəyər vergisinə
 - mənfəətdən vergiyə
 - reallaşdırma xərclərinə
- 371.** Kommersiya səmərəliliyi göstəricilərinə inflyasiyanın uçotu necə aparılmalıdır? (səhv variantı seçin)
- fəaliyyət sferaları üzrə axın saldosu müəyyən edilməlidir
 - investisiya fəaliyyəti üzrə pul axını proqnoz qiymətlərdə hesablanmalıdır.
 - √ hər bir məhsul, resurs üçün həmcinslik əmsalı hesablanmalıdır
 - layihə üzrə məcmu axın saldosu müəyyən edilməlidir
 - əməliyyat fəaliyyəti üzrə pul axını proqnoz qiymətlərdə hesablanmalıdır.
- 372.** Hər bir məhsul, resurs və xidmət üçün həmcinslik əmsalı nəyə bərabərdir?
- √ məhsulun, resursun qiymətinin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksinə olan nisbətinə
 - pul axınlarının diskontlaşdırılması əmsalının gəlirlilik indeksinə nisbətinə
 - pul axınlarının diskontlaşdırılması əmsalının pul axınlarına görə törəməsinə
 - məhsulun, resursun qiymətinin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksinin hasilinə
 - pul axınınin diskontlaşdırılması əmsalı ilə inflyasiyanın ümumi bazis indeksinin fərqinə
- 373.** İnvestisiya layihəsinin xalis diskontlaşdırılmış gəliri hansı halda dəyişmir?
- layihənin ödəmə müddəti dəyişərkən
 - proqnoz qiymətində daxili gəlir norması artan zaman
 - pul axınlarında gəlirlilik indeksi uçota alınan zaman

- ✓ pul axınlarında və gəlir normasında eyni inflyasiya tempi uçota alınarkən
- pul vəsaitləri axınlarında gəlirlilik indeksi uçota alınarkən

374. Mövcud qiymətlərdə pul axınlarını proqnoz qiymətlərdə ifadə etmək üçün –

- mövcud qiymətlərdə pul axını kapitalaşdırma əmsalına bölünür
- mövcud qiymətlərdə pul axını variasiya əmsalına bölünür
- mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə bölünür
- ✓ mövcud qiymətlərdə pul axını inflyasiya indeksinə vurulur
- mövcud qiymətlərdə pul axını diskontlaşdırma əmsalına vurulur

375. İnvestisiya layihəsinin işlənilməsi onunda kredit üzrə nominal faiz dərəcəsi kimi qəbul edilə bilər –

- inflyasiya tempinin uçotu ilə proqnozlaşdırılan dərəcələr
- kreditlərə xidmət üzrə faizlər
- bütün variantlar doğrudur
- kreditlər üzrə sürüşkən faiz dərəcələri
- ✓ elan olunmuş bank fazi dərəcələrə

376. Kredit üzrə fazi ödənişlərinin ölçüsü hesablanır –

- pul axınlarının deflyasiyası əsasında
- pul axınlarının diskontlaşdırılması əsasında
- borc vəsaitlərinə olan tələbat əsasında
- inflyasiya tempinin uçotu əsasında
- ✓ borc məbləğinin və nominal dərəcənin əsasında

377. Maliyyələşdirmə sxeminin işlənilməsi əhatə edir –

- maliyyələşdirmə mənbələrinin seçilməsini
- borcların müəyyən edilməsini
- nominal fazi dərəcəsinin müəyyən edilməsini
- ✓ kredit üzrə faizlərin ödənilməsi qrafikinin müəyyən edilməsini
- borc vəsaitlərinə tələbatın əsaslandırılmasını

378. Proqnoz qiymətləri necə hesablamaq olar?

- pul axınlarının diskontlaşdırılması əmsalını cari qiymətlərdə pul axınlarına vurmaqla
- qiymətin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksini bölməklə
- qiymətin bazis indeksinin inflyasiyanın ümumi bazis indeksini vurmaqla
- məhsulun cari qiymətini proqnozlaşdırılan inflyasiya indeksinə bölməklə
- ✓ məhsulun cari qiymətini proqnozlaşdırılan inflyasiya indeksinə vurmaqla

379. Həmcinslik əmsalı nəyi xarakterisə edir?

- hesabat dövrünün qiymət səviyyəsinin bazis qiymətinə nisbətini
- ✓ məhsul növünün qiymətinin artımının qiymətini ümumi orta artımından kənarlaşmasını
- inflyasiyanın artım tempini
- məhsul növünə qiymət artımı
- qiymətin orta səviyyəsinin onun orta səviyyəsinə nisbətini

380. Pul axınlarını proqnoz qiymətlərdə yenidən qiymətləndirmək üçün –

- bütün variantlar doğrudur.
- inflyasiya tempinə görə təshih olunmalıdır
- məqbul gəlir normasının indeksləşdirilməsi əsasında təshih olunmalıdır
- pul axını inflyasiyanın ümumi zəncirvari indeksinə görə təshih olunmalıdır
- ✓ pul axını inflyasiyanın ümumi bazis indeksinə görə təshih olunmalıdır

381. Məhsulların və istehlak eidlən resursların proqnoz qiymətidir –

- məqbul gəlir normasının indeksləşdirilməsi əsasında müəyyən edilən qiymət
- ✓ inflyasiyanın təsvirinin uçotu ilə təshih olunmuş cari qiymət
- nominal gəlirləri alıcılıq qabiliyyəti
- gözlənilən inflyasiyanın uçotu ilə əsaslandırılmış gəlir norması
- investorun marağına uyğun olan səmərəlilik göstəricisi

382. İnflyasiya mükafatı nəyin əsasında müəyyən edilir?

- məqbul gəlir normasının indeksləşdirilməsi
- ✓ inflyasiyanın tempi
- bütün variantlar doğrudur.
- pul vəsaitləri axınlarının qiymətləndirilməsi
- məcmu pul axının saldosu

383. İnflyasiyanı əks etdirən qiymətlərdə pul axınlarının formalaşdırılmasının nəticəsi nədir?

- investorların maraqları baxımından səmərəlilik göstəricilərinin interpretasiyası
- inflyasiyanın uçotu ilə gəlir normasının əsaslandırılması
- layihənin maliyyə reallaşdırılmasının təmin edilməsi
- Maliyyə-investisiya büdcəsinin (MİB) balanslaşdırılması üzrə prosedurların
- ✓ təsəvvü edilmiş qiymətində qiymətləndirmə ilə müqayisədə MİB-nin dəyişməsi

384. Proqnoz qiymətlərinin təyini aşağıdakılardan hansı üçün obyektiv zəmin deyil?

- əsas kapitala yönəldilən investisiyanın hesablanması
- borclara xidmət xərclərinin əsaslandırılması
- ✓ daxili gəlir norması göstəricilərindən birinin interpretasiyası
- investisiya layihəsinin maliyyə reallaşdırılması şərtinin müəyyən edilməsi
- borc vəsaitlərinin tələbin əsaslandırılması

385. Faiz dərəcəsinin nominal səviyyəsindən real səviyyəsinə keçirilir –

- layihənin ilkin texniki-iqtisadi əsaslandırılmasından sonra
- layihənin kommersiya səmərəliliyi müəyyən edildikdən sonra
- ✓ inflyasiya tərkibinin ölçüsünün müəyyən edilməsindən sonra
- layihənin ictimai səmərəliliyinin hesablanmasından sonra
- layihənin ümumi səmərəliliyinin hesablanmasından sonra

386. daxili gəlir norması müqayisə olunmalıdır –

- nominal gəlirlərin alıcılıq qabiliyyəti ilə
- bütün variantlar doğrudur.
- layihənin kommersiya səmərəliliyi ilə
- layihənin ictimai səmərəliliyi ilə
- ✓ investor üçün məqbul gəlir norması ilə

387. Mövcud qiymətlərdə səmərəlilik göstəricilərinin hesablanmasının məqsədi deyil –

- ümumi səmərəliliyin hesablanması
- ✓ doğru variant yoxdur
- layihə ideyasını qiymətləndirilməsi
- layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsi
- ictimai səmərəliliyin hesablanması

388. İnflyasiya hansı layihənin səmərəliliyinə əhəmiyyətli təsir göstərmir?

- bir neçə valyutadan paralel istifadə etməklə reallaşdırılan

- ✓ nominal gəlirlərin real alıcılıq qabiliyyəti vaxt keçdikcə azalan
- uzunmüddətli investisiya tsiklinə malik
- Bütün variantlar doğrudur.
- çoxlu miqdarda borc vəsaitləri tələb edən

389. Bankın iştirak səmərəliliyi ölçülür

- investor üçün layihənin cəlbediciliyi
- kreditə görə illik % dərəcəsi
- ✓ layihənin investisiya cəlbediciliyi
- borc verənin etibarlılığı
- depozit daizinin yüksək dərəcəsi

390. Proqnoz qiymətlərdə səmərəliliyin hesablanması göstərir ki,

- qiymətlərdə inflyasiya sektoru nəzərə alınmadan səmərəliliyin hesablanması
- ✓ hesablama dövrünün müəyyən mərhələsində inflyasiyanı təcəssüm etdirən qiymətlərdə səmərəliliyin hesablanması
- yalnız kommersiya səmərəliliyinin müəyyən edilməsində effektivliyin hesablanması
- layihənin ictimai səmərəliliyinin müəyyən edilməsində effektiv hesabatın aparılması
- layihənin texniki-iqtisadi əsaslandırılmasının ilkin mərhələsində səmərəliliyin hesablanması

391. Mövcud qiymətlərdə effektivliyin hesablanmasını aşağıdakı kimi aparmaq olar (səhvi qeyd edin)

- ✓ layihənin əməliyyat fəaliyyəti mərhələsində
- yalnız ictimai səmərəliliyin hesablanmasında tətbiq edilir.
- yalnız kommersiya səmərəliliyinin hesablanmasında tətbiq edilir
- yalnız ümumi səmərəliliyin hesablanmasında tətbiq edilir
- layihənin investisiya ölü mərhələsində texniki-iqtisadi əsaslandırılması

392. İnflyasiyanın təsirində aşağıdakı göstəricilərdən istifadə edilir (səhv variantı qeyd edin)

- Bir addıma görə inflasiya tempi
- ✓ bütün variantlar doğru deyil
- inflyasiyanın ümumi baza indeksi
- addımın əvvəlindən axırına qədər inflyasiyanın ümumi indeksi
- addıma görə ümumi inflyasiya indeksi

393. İri səhm paketinin investisiya cəlbediciliyi xırda səhm paketinin investisiya cəlbediciliyindən nəyə görə yüksəkdir?

- müəssisənin investisiya imkanlarının artmasına görə
- istehsalın rentabelliyyətin yüksək olmasına görə
- bir səhmə düşən gəlirliyin yüksək səviyyəsinə görə
- investisiya riskinin aşağı olmasına görə
- ✓ səhmdarın müəssisənin idarə olunmasında iştirakının daha yüksək səviyyəsinə görə

394. Səhm nədir ?

- pul vəsaitlərinin illik ödənişini nəzərdə tutan maliyyə əməliyyatı
- ✓ sahibinin səhmdar cəmiyyətin idarə olunmasında iştirak hüququnu təsdiq edən qiymətli kağız
- sahibinin şirkətin mülkiyyətinə sərəncam vermək hüququ olmayan və illik faiz əldə etmək hüququ verən qiymətli kağız
- pul axınlarının orta səviyyəyə gətirilmişdir
- gələcəkdə hər hansı aktivin alınması hüququ

395. Digər maliyyələşdirmə mənbələri ilə müqayisədə kreditlər hansı üstünlüyə malikdir? (səhv variantı seçin)

- uzunmüddətli kreditlər kiçik müəssisələrin maliyyə vəsaitlərinə olan tələbatını ödəyir.
- investisiya fəaliyyətinin səmərəliliyinə və onun yüksəldilməsinin daxili ehtiyatlarının reallaşdırılmasına çox yüksək xarici nəzarət həyata keçirilir
- ✓ kreditlər nisbətən ucuz və çox risklidir
- səhmlərin emissiyasına nisbətən daha qısa müddətə alınma bilərlər

- onların böyük ölçüdə cəlb olunması imkanları mövcuddur

396. Aşağıdakılardan hansı kredit maliyyələşdirməsinin çatışmazlığı deyil?

- ✓ onların böyük ölçüdə cəlb olunması imkanları mövcuddur
- cəlb etmənin və sənədləşmənin mürəkkəbliyi
- müvafiq zəmanət və girovun təqdim olunmasının zəruriliyi
- banklar qısamüddətli kreditlərə üstünlük verirlər
- səhmlərlə müqayisədə kredit borclarının yüksək riskliyini

397. İstiqrazlar –

- daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir
- firmaların əksəriyyəti üçün ilkin vəsait mənbəyidir
- ✓ təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir
- dividendlərin ödənilməsinə nəzərdə tutur

398. Smitent üçün səhm buraxılışının çatışmazlığıdır (səhv varinatı seçin)

- səhmlərin emissiyası və yerləşdirilməsi ilə bağlı xərclər yüksəkdir
- səhmlərin hərəkətinə nəzarət imkanı zəifdir
- bu daha bahalı kapital mənbəyidir
- səhmdarlar bank depozitləri ilə müqayisədə daha yüksək gəlir tələb edirlər
- ✓ imtiyazlı səhmlərin sahiblərinin firmanın siyasətinə təsir etmək imkan yoxdur

399. Özünü maliyyələşdirmə nəyi nəzərdə tutur?

- şirkətin səhmləri hesabına investisiyalaşdırmanın aparılmasını
- cəlb olunmuş vəsaitlər hesabına investisiyalaşdırmanın aparılmasını
- ✓ xüsusi vəsaitlər hesabına investisiyalaşdırmanın aparılmasını
- kredit vəsaitləri hesabına investisiyalaşdırmanın aparılmasını
- borc vəsaitləri hesabına investisiyalaşdırmanın aparılmasını

400. İnterestli layihələşdirməsində dinamik modellər –

- məqbul maliyyələşdirmə sxemini seçmək imkanı verir
- layihə iştirakçılarının maliyyə itkiləri ehtimalını azaldır
- ✓ hesablamaların dürüstlüyünü artırır
- pul axınlarının dinamikası üzrə qeyri-müəyyənliyi qiymətləndirməyə imkan verir
- investisiya layihəsi strategiyalarını (sənarilərini) işləməyə imkan verir

401. Emitent üçün imtiyazlı səhmlərin üstünlüyü deyil –

- dividendlərin ödənilməsi müddəti uzadıla bilər
- əlverişli şəraitdə səhmin məzənnəsi və müəssisənin əmlakının dəyəri artır
- ✓ konkret ödəmə müddəti təyin edilməmişdir
- imtiyazlı səhmlər müəssisənin ən aşağı riskli öhdəliklərindən biridir
- imtiyazlı səhmlərin sahiblərinin firmanın siyasətinə təsir etmək imkan yoxdur

402. Borc vəsaitlərinin dəyəri –

- cəlb olunmuş kreditlər üzrə effektiv faiz dərəcəsinə bərabərdir
- ✓ riskdən asılıdır : risk nə qədər yüksək və girov təminatlılığı nə qədər aşağıdırsa borc vəsaitlərinin dəyəri bir o qədər yüksəkdir
- Vəsait qoyuluşunun staşdan gəlir hesabına ödənilməsidir
- Investisiyanın rentabelliğini təmin edən mənfəətə bərabərdir
- investorun tələb etdiyi gəlirlilik səviyyəsinə bərabərdir

403. Aşağıdakılardan hansı səhmdir?

- ✓ hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin məbləği mənfi kəmiyyət olmalıdır
- hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin məbləği müsbət kəmiyyət olmalıdır
- istismar mərhələsində sərbəst pul vəsaitlərinin məbləği sifra bərabər olmalıdır
- istismar mərhələsində sərbəst pul vəsaitlərinin məbləği müsbət kəmiyyət olmalıdır
- investisiya mərhələsində sərbəst pul vəsaitləri olmamalıdır

404. Adi səhmlər –

- ✓ firmaların əksəriyyəti üçün ilkin vəsait mənbəyidir
- nominaldan təsbit olunmuş faizdir və müəssisənin mənfəətliliyindən asılı olmayaraq ödənilir
- təsbit edilmiş gəlirlərə malik uzunmüddətli maliyyə öhdəlikləridir
- daxili maliyyələşdirmə mənbələrinə yaxındır
- dividendlərin ödənilməsinə nəzərdə tutur

405. Adi səhmlərin emitent üçün üstün cəhəti deyil –

- ✓ yüksək risklilik
- əlverişli şəraitdə səhmin məzənnəsi və müəssisənin əmlakının dəyəri artır
- konkret ödəmə müddəti təyin edilməmişdir
- dividendlərin ödənilməsi mütləq deyil
- müvafiq zəmanət və girovun təqdim olunması zəruri deyil

406. Sürətli amortizasiya başlıca üstünlüyü nədən ibarətdir?

- məhsulun maya dəyərinin aşağı salınması
- bütün variantlar doğrudur
- kreditlərə görə faiz dərəcələrinin azalması
- ✓ müəssisənin investisiya imkanlarının genişlənməsi
- istehsalın rentabilliyinin yüksəlməsi

407. Əgər hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin ölçüsü mənfi olarsa –

- nominal faiz dərəcəsi real faiz dərəcəsinə bərabərdir
- bütün variantlar doğrudur
- borc vəsaitlərinin ölçüsü müsbət olacaq
- ✓ əlavə maliyyə resurslarının cəlb edilməsi variantlarını fikirləşmək lazımdır
- cəlb olunmuş vəsaitlərin kəmiyyəti sifra bərabərdir

408. Təsərrüfat məqsədli kreditlər (səh varinatı seçin)

- material resurslarının tədarükü ilə bağlıdır
- adətən qısamüddətliyədir
- ✓ bina və qurğuların tikintisi ilə bağlıdır
- istehsal ehtiyatlarının tamamlanması ilə bağlıdır
- onlara görə faizlər məhsulun maya dəyərinə daxil edilir

409. Əgər hesabat dövrünün hər bir addımında sərbəst pul vəsaitlərinin miqdarı mənfi kəmiyyətdirsə (səh varinatı seçin)

- müəssisə vəsait qıtlığı ilə üzləşəcək
- müəssisə öz maliyyə öhdəliklərini yerinə yetirə bilməz
- ✓ layihə səmərəsizdir
- müəssisə faktiki olaraq müflisləşmişdir
- layihə həyat qabiliyyətli deyil

410. Borc vəsaitlər üzrə öhdəliklərin yerinə yetirilməsi –

- kənar investorların nizamnamə fonduna ödənişlərini nəzərdə tutur.
- adi səhmlərin emissiyasını nəzərdə tutur.

- √ sahibkarlıq fəaliyyətinin nəticələrindən asılı deyil
- sahibkarlıq fəaliyyətinin nəticələrindən asılıdır
- cəlb olunmuş səhmlər emissiyasını nəzərdə tutur

411. Qiymətli kağızların investisiya cəlb ediliyi onların qabiliyyəti ilə müəyyən olunur.

- bir səhm üzrə daha çox mənfəət gətirmə
- bütün variantlar doğrudur
- √ mənfəət gətirmək
- kreditlərə görə faiz dərəcələrini azaltmaq
- mülkiyyətin idarə olunmasında iştiraka zəmanət

412. İntestisiya layihəsinin hansı maliyyələşdirmə sxemi sahibkar üçün daha əhəmiyyətlidir?

- özünümaliyyələşdirmə və kreditin cəlb olunması
- özünümaliyyələşdirmə
- bütün variantlar doğrudur
- xarici kapital qoyuluşu
- √ xüsusi hesablamalarla əsaslanırlar

413. Xüsusi kapitalın mənbəyi deyil –

- amortizasiya ayrımaları
- bütün variantlar doğrudur
- √ səhmlər, kreditlər
- Aktivlərin satışından vəsaitlər
- xalis mənfəət

414. Özünümaliyyələşdirmə axınına (daxilolmalarına) aid deyil

- amortizasiya fondu
- səhmlər
- √ kreditlər
- bölüşdürülməmiş mənfəət
- ehtiyat fondu

415. Özünümaliyyələşdirmə mexanizminin elementləri deyil –

- √ borc vəsaitləri
- sığorta ödənişləri
- mənfəətdən ayrımlar
- amortizasiya fondu

416. Kreditlərin cəlb olunması imkanları aşağıdakılardan hansı ilə müəyyən edilmir?

- √ borc vəsaitlərinin miqdarı
- sərbəst pul vəsaitlərinin miqdarı
- gələcək müəssisənin xarakteri
- bankın investisiya layihələri ilə iş təcrübəsi
- müəssisədə istehsalın səmərəliliyi

417. İntestisiyalara tələbatın və onların cəlb olunması mənbələrinə nəzarət parametri hansıdır?

- borc vəsaitlərinin məbləği
- real faiz dərəcəsi
- √ sərbəst pul vəsaitlərinin miqdarı
- nominal faiz dərəcəsi
- inflyasiya səviyyəsi

418. Hansı mərhələdə xarici maliyyələşdirməyə tələbat daha yüksəkdir?

- layihələşdirmə
- istehsalın artımı
- bütün variantlar doğrudur
- istismar
- √ layihə güclərinin mənimsənilməsi

419. İnvestisiya layihələrinin reallaşmasından resursların cəlb edilməsi məsələlərinin aşağıdakı məqsədlərə xidmət edir

- ayrı-ayrı investisiya layihələrinin maliyyə dayanıqlığının təmin edilməsi
- √ bütün variantlar doğrudur
- investisiya fəaliyyətində fasiləsiz maliyyə təminatı
- müəssisənin şəxsi vəsaitindən səmərəli istifadə
- ayrı-ayrı investisiya layihələrinin iqtisadi səmərəliliyinin artırılması

420. Ümumi likvidlik əmsalının hansı kəmiyyəti normal hesab edilir?

- 1,78
- √ 2,0
- 1,5
- 1,2
- 1,7

421. Təcili likvidlik əmsalının yol verilən həddini göstərin

- 0,3 -1.0
- 1 – 1,2
- 0,8 – 1,2
- 0,5 – 1.0
- √ 0,5-1,2

422. Təcili likvidlik əmsalı necə hesablanır

- √ asan reallaşdırılan aktivlər / cari passivlər
- məcmu aktivlər / cari passivlər
- likvid aktivlər / cari passivlər
- Cari aktivlər / qısamüddətli öhdəliklər
- Cari aktivlər – qısamüddətli öhdəliklər

423. Ümumi likvidlik əmsalı necə hesablanır

- Cari aktivlər / uzunmüddətli öhdəliklər
- likvid aktivlər / uzunmüddətli öhdəliklər
- Cari aktivlər – qısamüddətli öhdəliklər
- ümumi aktivlər / uzunmüddətli öhdəliklər
- √ Cari aktivlər / qısamüddətli öhdəliklər

424. Ümumi tədiyyə qabiliyyətlilik əmsalının optimal kəmiyyəti hansıdır?

- √ 0,2 – 0,3
- Layihənin tipindən asılıdır
- 0,3 – 0,5
- 0,2 – 0, 5
- 0,1 – 0,3

425. Ümumi tədiyyə qabiliyyətlilik əmsalı necə hesablanır

- daxili borclar / məcmu aktivlər

- xarici borclar / məcmuu aktivlər
- ümumi borclar / likvid aktivlər
- ✓ ümumi borclar / məcmuu aktivlər
- ümumi borclar x likvid aktivlər əmsalı

426. Şəxsi kapitalın səmərəliliyi əhəmiyyətli dərəcədə asılıdır

- bütün cavablar doğrudur
- ✓ gəlir norması (E) və pul axını saldosunun nisbətindən
- daxili gəlir norması və xalis gəlirin nisbətindən
- depozitdən % və gəlir norması nisbətindən (E)

427. Layihənin maliyyə dayanıqlığının qiymətləndirilməsində tələb olunmur

- gəlir və ziyanın həcmnin müəyyən edilməsi
- kapital mülkiyyətçisinin gəlirlərinin müəyyən edilməsi
- cavablar doğrudur
- ✓ diskontlaşma ilə pul vəsaitlərinin müqayisəli şəkllə gətirilməsi

428. İntestisiya layihələrinin maliyyə vəziyyətlərinin qiymətləndirilməsində vacib olan ilkin informasiya bunlardır

- hesabat dövrünə proqnoz göstəriciləri
- ✓ bütün cavablar düzdür
- gəlir və ziyanlar haqqında hesabat
- maliyyə-investisiya büdcəsi
- investisiya balansı

429. Maliyyə öhdəliklərinə daxildir (düzgün olmayanları müəyyən edin)

- işlənən layihənin həyata keçməsi ilə əlaqədar ödənişlər
- vergilərin köçürülməsi
- ✓ amortizasiya ayırmaları
- əmək haqlarının ödənilməsi və hesabların bağlanması
- kreditin silinməsi

430. Layihənin maliyyə etibarlılığının müəyyən edilməsinin əsas vəzifələri (düzgün olmayanları müəyyən edin)

- layihənin likvidliyinin qiymətləndirilməsi
- ✓ daxili gəlir normasının qiymətləndirilməsi
- layihənin tədiyəqabiliyyətliliyinin qiymətləndirilməsi
- inkişafın bütün mərhələlərində bütöv həcmdə və vaxtında məlum maliyyə vəzifələrinin qiymətləndirilməsi

431. İntestisiya layihəsinin maliyyə vəziyyətinin qiymətləndirilməsinin əsas məqsədi bunlardır

- yüksək xalis gəlir normasının alınması
- ✓ investisiya layihəsi obyektinin maliyyə vəziyyətindən məlumat verən əsas parametrlərinin səhih və obyektiv əldə edilməsi
- bütün cavablar düzdür
- bu məqsədlər üçün xalis gəliri səhmin ümumi kəmiyyətinə bölməklə
- əldə edilmiş maliyyə effektivliyi göstəricilərinin təhlili və qiymətləndirilməsi

432. Qeyri-müəyyənlik şəraitində layihənin sabitliyinin və səmərəliliyinin qiymətləndirilməsi üçün aşağıdakı metodlardan istifadə etmək tövsiyə olunur:

- Qiymətlərin ümumi səviyyəsinin artırılması və iqtisadiyyatda pulun alıcılıq qabiliyyətinin azalması;
- Daxili gəlir normasının genişləndirilmiş hesablamalarından.
- Genişləndirilmiş sabitlik qiymətləndirilməsindən;
- zərərsizlik səviyyəsinin hesablanmasından;
- ✓ qeyri-müəyyənliyin kəmiyyət xüsusiyyətləri nəzərə alınmaqla layihənin gözlənilən təsirinin qiymətləndirilməsindən;

433. Risk amili baxımından investisiyanın sığortalanması – bu:

- Qeyri-müəyyənliyin kəmiyyət xüsusiyyətləri nəzərə alınmaqla layihənin gözlənilən təsirinin qiymətləndirilməsi;
- Qiymətlərin ümumi səviyyəsinin artırılması və iqtisadiyyatda pulun alıcılıq qabiliyyətinin azalması.
- risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biridir;
- ✓ investisiya zamanı riskin idarə edilməsinin ən əhəmiyyətli metodlarından biridir;
- həssaslığı təhlili metodunun müxtəlifliyi;

434. Risk-menecment - bu:

- biznes prosesində yaranan maliyyə əlaqələrinin idarə edilməsi sistemi;
- xüsusi şəraitdə salamatqalma konsepsiyası;
- ✓ risklərin idarə edilməsi sistemi;
- riskin qiymətləndirilməsi sistemi;
- riskin aradan qaldırılması sistemi.

435. Risk azaldılması üsullarına daxildir: (səhvi seçin)

- ✓ riskdən qaçma;
- müxtəlif valyutalarda kreditin alınması.
- limitləşdirmə;
- özünü sığorta;
- diversifikasiya;

436. Risk-menecmentin obyektlərinə aiddir:

- maliyyə resursları;
- istehsalın idarəetmə sistemi.
- təsərrüfat subyektləri arasında iqtisadi əlaqələr;
- idarəetmə proseslərinin texnologiyası;
- ✓ risk əsaslı vəsait qoyuluşu;

437. İntestisiya risklərinin meydana çıxması mənbələrinə daxildir:

- istehsal texnologiyasının pozulması;
- inflyasiyanın səviyyəsinin dəyişməsi.
- ✓ faiz dərəcələrinin artırılması;
- pulun alıcılıq qabiliyyətinin azalması;
- məzənnə dəyişməsi;

438. Gəlirlilik vahidinə düşən riskin ölçülməsi imkan verir:

- ekstrapolyasiya;
- reqressiya.
- dispersiya;
- gəlirliliyin orta kvadratik kənarlaşması;
- ✓ variasiya əmsalı;

439. Diversifikasiya ümumi portfel riskinin daha çox azaldılmasına nail olmağa imkan verir:

- qiymətli kağızların gəlirliliyi özündə asılı olmayan təsadüfi kəmiyyətləri ehtiva edir;
- qiymətli kağızların müsbət korrelyativ gəlirliliyi;
- ✓ qiymətli kağızların mənfi korrelyativ gəlirliliyi;
- qiymətli kağızlar istehsala yatırılır.
- investisiya portfeli sığortalanır;

440. Faiz dərəcəsi riski - bu:

- ✓ kredit dəyərinin artması ilə əlaqədar riskdir;
- qiymət indeksində dəyişiklik ilə bağlı riskdir.

- müəssisə tərəfindən əsas borcun və həmin borc üzrə faizlərin qeyri-ödəniş təhlükəsidir;
- inflyasiya dəyişiklikləri təhlükəsidir;
- valyuta məzənnələrindəki dəyişikliklərin riskidir;

441. Qeyri-sistematik investisiya riski sayılır:

- ✓ likvidlik riski;
- ümumi bazar qiymətlərinin düşməsi riski;
- iflas riski.
- faiz dərəcələrinin dəyişməsi;
- inflyasiya riski;

442. Sorğu nəticələrinin ardıcıl emalı ilə maliyyə, sığorta və s. sahələrdə ixtisaslı mütəxəssislərin sorğusuna əsaslanan riskin qiymətləndirilməsi metodu sayılır:

- statistik;
- məntiq.
- ✓ ekspert;
- hesablama-analitik;
- iqtisadi-riyazi;

443. Kredit riskini azaltmaq metodlarından biridir:

- vergidən yayınma;
- maliyyə-kredit tənzimlənməsi.
- faiz dərəcələrinin artması;
- ✓ müxtəlif valyutalarda kreditin alınması;
- şirkətin tədiyyə qabiliyyətinin müntəzəm qiymətləndirilməsi;

444. Şirkət ayrıca daha tez-tez təkrar olunan əməliyyatlar üzrə risklərin meydana çıxması ehtimalının səviyyəsini qiymətləndirmək üçün aşağıdakı metodlardan birini istifadə edir:

- statistik;
- korrelyasiya.
- ekspert;
- ✓ analogi;
- hesablama-analitik;

445. Həm müsbət və həm də mənfi nəticə imkanını hansı risk verir:

- təmiz;
- kommersiya.
- maliyyə;
- sadə;
- ✓ spekulyativ;

446. Riskin endogen amilləri formalaşdırır:

- zərərsizlik şəraitini.
- marketing mühitini;
- ✓ müəssisənin fəaliyyətinin mikromühitini;
- müəssisənin fəaliyyətinin makromühitini;
- müəssisənin istehsal mühitini;

447. Gəlirlilik nə qədər yüksək olarsa, bir qayda olaraq:

- bu anlayışlar müstəqildir;
- əməliyyat riski bir o qədər aşağıdır;
- ✓ əməliyyat riski bir o qədər yüksəkdir;
- rəqabətin səviyyəsi bir o qədər yüksəkdir;

448. Maliyyə riski yaranır:

- istehsal prosesində;
- √ müəssisənin banklarla münasibətləri zamanı;
- Kommersiya fəaliyyəti zamanı.
- Investisiya fəaliyyəti prosesində;
- xammal və materialların satınalmalarında

449. Öz vəsaitləri hesabına mümkün zərərlərin ödənilməsi üçün investora riskin şüurlu olaraq saxlanması necə adlanır:

- investisiya riski;
- inflyasiya riski.
- risklərin aradan qaldırılması;
- √ riskin saxlanması;
- riskin transferi;

450. Məhsulun reallaşdırılması ilə riskin hansı növü bağlıdır

- √ kommersiya;
- marketinq.
- investisiya;
- maliyyə;
- istehsal;

451. İtkilərin meydana çıxması və mənfəətin alınmaması ehtimalı - bu:

- maliyyə iflası;
- diversifikasiya.
- iflas;
- √ risk;
- müflis olma;

452. Qeyri-müəyyənliyin ekzogen amilləri bunlardır:

- √ regional və sahəvi inkişaf xüsusiyyətləri;
- texnologiyaların və əsas istehsal fondlarının strukturunun dəyişdirilməsi;
- inflyasiya;

453. Həssaslığın təhlili nədir?

- layihənin səmərəsizliyinə gətirən göstəricilər hesablanması metodu
- həssaslığın təhlili metodunun növü
- risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
- qeyri-müəyyənliklə xarakterizə olunan şəraiti əks etdirən diaqram
- √ ayrı-ayrı parametrlərin layihənin yekun göstəricilərinə təsirinin ölçülməsi ilə bağlı risklərin qiymətləndirilməsi metodu

454. İntestisiyanın sığortalanması nədir?

- pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
- risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
- √ investisiyalaşdırma zamanı risklərin idarə olunması metodlarından biri
- qeyri-müəyyənliyin kəmiyyət göstəricilərinin uçotu ilə layihənin göstərilən səmərəsinin qiymətləndirilməsi
- həssaslığın təhlili metodunun növü

455. Layihənin dayanıqlığı şərtidir?

- sığorta ehtiyatlarının olması
- √ hesablama dövrünün hər bir addımında pul axınının məcmu saldosunun müsbət olması
- dayanıqlığın irişdirilmiş qiymətləndirilməsi

- zərərsizlik səviyyəsinin hesablanması
 - maliyyə resurslarının qənaətbəxş kəmiyyəti
- 456.** Qeyri-müəyyənlik şəraitində layihənin dayanıqlığının və səmərəliliyinin qiymətləndirilməsində aşağıdakı metoddan istifadə olunur –
- dayanıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
 - zərərsizlik səviyyəsinin hesablanması
 - ✓ qeyri-müəyyənliyin kəmiyyət göstəricilərinin uçotu ilə layihənin göstərilən səmərəsinin qiymətləndirilməsi
 - pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
 - daxili gəlir normasının iriləşdirilmiş qiymətləndirilməsi
- 457.** İnflyasiya nədir?
- qeyri-müəyyənləklə xarakterizə olunan şəraiti əks etdirən diaqram
 - dayanıqlığın iriləşdirilmiş qiymətləndirilməsi
 - portfel riskinə görə mükafatı müəyyən edən əmsal
 - risklərin kəmiyyət təhlilinin istiqamətlərindən biri
 - ✓ qiymətlərin ümumi səviyyəsinin yüksəlməsi və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi
- 458.** Hansı risk katastrofiklidir
- mənfəətin itkisi riski
 - sahibkarın müflisləşməsi riski
 - inflyasiyanın artması riski
 - ✓ kapitalın itkisi riski
 - satış bazarının itkisi riski
- 459.** Risk göstəricini seçin –
- ✓ zərərsizlik nöqtəsinin hesablanması əsasını təşkil etdiyi təhlükəsizlik diapozununun səviyyəsi
 - güclərdən istifadə əmsalı
 - bazar tələbinə uyğun satış həcmi
 - bütün variantlar doğrudur
 - portfel riskinə görə mükafatı müəyyən edən əmsal
- 460.** Risk dərəcəsinin aşağı salınması təmin olunmur –
- gözlənilməz xərclər halında vəsaitlərin ehtiyatlaşdırılması
 - layihənin layihə iştirakçıları arasında bölgüsü
 - sığorta
 - ✓ güc ehtiyatlarının mövcudluğu
 - mənfə nəticələrə gətirən şəraitin yaranması ehtimalıdır
- 461.** Risk nədir?
- sosial-iqtisadi mühitdə gərginliyin monetar yolla nizamlanması prosesi
 - pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymət səviyyəsinin yüksəlməsi
 - portfel riskinə görə mükafatı müəyyən edən əmsal
 - ✓ mənfə nəticələrə gətirən şəraitin yaranması ehtimalıdır
 - investisiya xərclərinin gəlirliliyinin aşağı səviyyəsi
- 462.** İmtiyazlı səhmlərdən dividendlər bunlardır
- ✓ vergilər ödəniləndən sonra nəğd pulların axını
 - hesablama dövrünün bütün addımlarında real axınlarının yekun saldosu
 - investisiya layihələrinin mülkiyyətçisinin xalis gəliri
 - vergilər ödənilənə qədər nəğd pul vəsaitlərinin axını
- 463.** “Üzən” xərclər əlaqədardır

- qiymətli kağızların yerləşdirilməsi ilə bağlı xərclər
- səhm satıcılarının sığortası ilə bağlı xərclər
- ✓ bütün cavablar doğrudur
- qiymətli kağızların hazırlanması xərcləri
- kredit sənədlərin hazırlanması məsrəfləri

464. İnterest üzərində nə vaxt yüksək risk götürür

- aşağı gəlir normasına yiyələnməyə hazırdır
- ✓ yuxarı gəlir normasına yiyələnməyə hazırdır
- xalis gəlirə malik ola bilər
- investisiya bazarında rəqabət güclüdür

465. Tədiyyəqabiliyyətliliyin qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə edilir (düzgün olmayanı seç)

- kreditlərə görə faizin silinməsi əmsalı
- inflyasiyanın ümumi indeksi
- ✓ uzunmüddətli borcun şəxsi kapitalla olan nisbəti
- ümumi tədiyyəqabiliyyətlilik əmsalı

466. Likvidlik göstəricilərini aşağıdakı kimi təsnifləşdirmək etmək olar.

- təcili və ümumi likvidlik misalı
- ümumi inflyasiya əmsalı
- bütün cavablar doğrudur
- cari aktivlərin reallaşması əmsalı
- ✓ cari və perspektiv likvidlik əmsalı

467. Ümumi likvidlik əmsalı müəyyən edilir

- real pul axınından daxili gəlir norması
- sərbəst pul vəsaitlərindən əldə edilən faizlərdən reallaşmayan “depozit” gəlir
- bütün cavablar düzdür
- ✓ qısa müddətli cari aktivləri cari passivlərə olan münasibəti kimi

468. Kommersiya səmərəliliyi göstəriciləri müəyyən edilir

- kommersiya fəaliyyətindən yalnız pul axınları əsasında
- ✓ İnterest fəaliyyəti müstəvisində yalnız pul axını əsasında
- bütün cavablar doğrudur
- maliyyə fəaliyyəti müstəvisində pul axınları əsasında

469. İnterest layihəsinin kommersiya səmərəliliyinin qiymətləndirilməsi göstərir (düzgün olmayanı seç)

- ✓ bütövlükdə iqtisadi nöqteyi-nəzərdən layihədə nəzərdə tutulan texniki həllin səciyyələndirilməsini
- layihədə qəbul edilən texnoloji məsələlərin həllini
- rəqib layihələrin içində cəmiyyətin maraqları baxımından məhz bu layihənin icrası üçün resursların ayrılmasını
- layihədə qəbul edilən təşkilatı məsələlərin həllini

470. İnterest layihəsinin kommersiya səmərəliliyi özündə əks etdirir.

- bütövlükdə cəmiyyətin müstəvisində rəqib layihələr içərisində məhz bu layihəyə resursların ayrılması
- istehsal resurslarının məhdudluğu nəzərə alaraq makroiqtisadi konsepsiya nöqteyi-nəzərindən səmərəliliyin qiymətləndirilməsi
- cəmiyyət üçün layihənin effektivliyi baxımından nəticə və xərclərin nisbəti
- ✓ şəxsi kapitalın hesabına layihənin reallaşdırılması nöqteyi-nəzərindən nəticə və xərclərin nisbəti

471. İnterest layihəsinin ictimai səmərəsinin qiymətləndirilməsi nədir (düzgün olmayanları müəyyən edin)

- rəqib layihələrin içində cəmiyyətin maraqları baxımından məhz bu layihənin icrası üçün resursların ayrılması

- ✓ layihənin cəmiyyət üçün effektivliyi baxımından nəzərdən keçirilməsi
- istehsal resurslarının məhdudluğu və makroiqtisadi konsepsiya nöqtəyi-nəzərindən təhlil və qiymətləndirmənin aparılması
- Şəxsi vəsaitlər hesabına layihəni maliyyələşdirən yeganə iştirakçının mənafeləri baxımından nəzərdən keçirmək

472. İnvestisiya fəaliyyətinin riski dedikdə başa düşülür

- ✓ layihə iştirakçıları üçün mənfi nəticələr yaradan şəraitin yaranması imkanlar
- bütün variantlar doğrudur
- qeyri-müəyyənlik şəraitində maliyyə borclarının silinməsi imkanları
- investisiya layihəsinin pul axınlarının strukturunun elə təminatı nəzərdə tutulur ki, burada hesabatın hər bir dövründə işlərin davamı üçün kifayət qədər pul olur

473. Qeyri-müəyyənlik nədir?

- investisiya layihələrinin reallaşması və yeri barədə informasiyaların qeyri-səhih olması
- ✓ hesabat dövründə istifadə edilən investisiya, layihələrinin reallaşmasının daxili və xarici şərtləri haqqında informasiyaların dəqiq və qeyri-səhih olmaması
- layihənin maliyyə mənbələri haqqında informasiyaların dəqiq və qeyri-səhih olmaması
- layihəyə görə real pul vəsaitlərinin daxil olması və çıxışı
- cari aktivləri reallaşdırmalara cari qısa müddətli öhdəlikləri vaxtında yerinə yetirmək qabiliyyəti

474. Bir ildən çox bir müddət üçün gəlirin əldə edilməsi məqsədi ilə həyata keçirilən investisiyalar aşağıdakılardan biridir:

- şirkətin səhmləri üzrə dividendlər;
- Orta müddətli maliyyə qoyuluşları;
- Uzun müddətli maliyyə investisiyaları
- ✓ qısamüddətli maliyyə investisiyaları;
- İstehsala kapital qoyuluşları.

475. İnkişaf büdcəsi aşağıdakılardan biri üçün bir vasitədir:

- ✓ investisiya layihələrinin maliyyələşdirilməsi;
- istehsalın yenidən qurulmasının və inkişafının maliyyələşdirilməsi.
- Kreditorlar və bank müəssisələri;
- istehsal mallarının istehlakçıları;
- cari sosial xərclərin maliyyələşdirilməsi;

476. Büdcə xərclərinin (məxarici) strukturuna daxildir: (yanlış seçin):

- layihənin birbaşa maliyyələşdirilməsi üçün ayrılan vəsait.
- ✓ layihənin reallaşdırılması ilə bağlı verilən səhmlər üzrə dövlət və ya regiona aid dividendlər;
- investisiya kreditləri şəklində təqdim edilən büdcə resursları;
- layihənin reallaşdırılmasının ilkin mərhələsində bəzi növ vergilərdən tam və ya qismən azad olmasından ibarət vergi kredit,
- müəyyən qiymət siyasətinin aparılması və müəyyən sosial prioritetlərə riayət olunmasının təmin edilməsi ilə bağlı büdcə dotasiyaları;

477. Büdcənin xalis gəliri:

- büdcə gəlir və xərclərinin nisbətidir;
- ✓ büdcə gəlirləri və xərclərinin məbləğinin fərqidir;
- büdcə gəlirləri və xərclərinin məbləğinin hasilidir;
- büdcə gəlirləri və xərclərinin məbləğinin cəmidir;

478. Layihənin reallaşdırılması nəticəsində meydana çıxan büdcə daxilolmalarına aşağıdakıları daxildir(səhvi seçin):

- müvafiq qanunvericilik ilə müəyyən edilən vergilərdən, aksizlərdən, rüsum və yığımlardan;
- ✓ layihənin birbaşa maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər;
- dövlət (regional) krediti və əsas borc üzrə faizlərin qaytarılması.
- əmək haqqından gəlir vergisi, büdcədənkənar fondlardan daxilolmalar(pensiya, sığorta);
- layihənin reallaşdırılması ilə bağlı verilən səhmlər üzrə dövlət və ya regiona aid dividendlər;

479. Bankın iştirakı səmərəliliyi qiymətləndirilir:

- İRR-in yüksək dərəcəsi ilə;
- ✓ kredit üzrə illik faiz dərəcəsi ilə.
- layihənin investisiya baxımından cəlbediciliyi ilə;
- borcalanın etibarlılığı ilə;
- yüksək depozit faizi dərəcələri ilə;

480. Investisiya layihəsinin kreditləşdirilməsində bankın iştirakı aşağıdakı amillərlə müəyyən edilir(yanlış seçin):

- Bütün cavablar doğrudur.
- ✓ İRR-in yüksək dərəcəsi ilə;
- layihənin investisiya səmərəliliyi ilə;
- investorlar üçün layihənin investisiya baxımından cəlbediciliyi ilə;
- Borcalanın etibarlılığı ilə;

481. İqtisadiyyatın real sektorunda üç axının ümumi kəsirinin nizamlanması qaydası aşağıdakı kimidir:

- axın saldosunun ümumi yığılması layihənin reallaşdırılmasından gəlirlərə əlavə olaraq faktiki pul vəsaitlərinin hərəkətindən daxili gəlir normasını nəzərə alır;
- ✓ sərbəst pul vəsaitləri depozitdə yerləşdirilə bilər və ya hesabat dövrünün sonrakı addımlarında mənfi saldonu aradan qaldırmaq üçün onların artırılmasının alternativ üsulu kimi maliyyə investisiyalarının digər növlərinə yönəldilə bilər;
- Bütün cavablar doğrudur.
- depozit faiz dərəcəsinə nisbətən diskont norması böyük olduqda, mənfi saldonu daha da azaltmaq üçün sərbəst pul vəsaitlərin artırılması üzrə prosedur;
- depozit faiz dərəcəsinə nisbətən diskont norması böyük olduqda, sərbəst pul vəsaitlərin artırılması üzrə prosedur həmişə NPV və İRR-nin dəyərini azaldır;

482. Əgər depozit faizi dərəcəsinə nisbətən gəlir norması – diskont dərəcəsi böyük olarsa, mənfi kəsirin daha da azaldılması məqsədilə sərbəst pul vəsaitlərinin artırılması proseduru:

- layihə üçün ayrılan sərbəst pul vəsaitlərinin kəmiyyətinin artırılmasına gətirib çıxarır;
- Bütün cavablar doğrudur.
- həmişə xalis diskontlaşdırılmış gəliri və daxili gəlir normasını artırır;
- ✓ ;həmişə xalis diskontlaşdırılmış gəliri və daxili gəlir normasının kəmiyyətini azaldır;
- layihə üçün ayrılan real pul vəsaitlərinin kəsir məbləğinin azalmasına gətirib çıxarır;

483. Xüsusi kapitalın səmərəliliyi əhəmiyyətli dərəcədə asılıdır:

- xalis gəlir və daxili gəlir normasının nisbətindən;
- Bütün cavablar doğrudur.
- layihənin həyata keçirilməsi üçün ayrılan pul vəsaitinin kəmiyyətindən;
- ✓ depozit faizinin gəlir normasına (E) nisbətindən;

484. Müəyyən inkişaf strategiyasını həyata keçirən şirkət hansı şərtlər daxilində investor üçün cəlbedici olacaq:

- əgər xalis diskontlaşdırılmış gəlir daxili gəlir normasından böyükdürsə;
- Bütün cavablar doğrudur.
- əgər faktiki pul vəsaitlərinin hərəkəti diskontlaşdırma əmsalında cəmləşmişdirsə;
- əgər müəssisənin öz vəsaitləri bəzi vəsaitlərdən az olduqda;
- ✓ əgər iqtisadi səmərəliliyin yüksək parametrləri aktivlərin tədiyyə qabiliyyətliliyinin, likvidliyinin məqbul səviyyəsi ilə sinxronlaşarsa;

485. Mövcud müəssisələrin fəaliyyətinin hansı göstəriciləri yekun göstəricilərinə aiddir:

- DGN;
- koordinasiya əmsalı.
- inflyasiya tempi;
- ✓ öz kapitalının ölçüsü ilə müqayisədə xalis mənfəətin ölçüsü;
- XDG;

486. Dövrüyyə aktivlərinin səmərəli idarə edilməsi üçün aşağıdakı üsullardan istifadə olunur:
- faktorinqin istifadəsi;
 - √ bütün cavablar doğrudur.
 - onun pul aktivlərinə dönərliliyinin sürətləndirilməsi üzrə metodları;
 - daxili səbəblərdən törəyən maliyyələşdirmə üsullarından istifadə;
 - veksrlin uçotu üsullarından istifadə;
487. Risk amilləri baxımından kredit məbləği - bu:
- ilkin üzvlük haqqının dəyəri;
 - borcalanın gəliri;
 - kredit alətinin istifadə olunduğu bir görünüşdür;
 - risk komponentinin səviyyəsi və dərəcəsi.
 - √ girov qoyandan girov saxlayana təqdim edilən pul vəsaitlərinin həcmi
488. Müəssisənin dövrüyyə aktivlərinin səmərəli idarə edilməsinin əsas vəzifələrindən biri ibarətdir:
- debitor borclarının maksimum mümkün azaldılmasından;
 - √ bütün cavablar doğrudur.
 - onun pul aktivlərinə dönərliliyinin sürətləndirilməsi üzrə metodların istifadəsindən;
 - kreditor borclarının ölçüsünün normal səviyyəyə qədər gətirilməsindən;
 - ehtiyatların dövrüyyəsi üzrə dövrlərin maksimum mümkün azaldılmasından;
489. Müəssisəyə verilən kredit üzrə faiz dərəcələri asılıdır (səhv olanı seçin):
- daşınmaz əmlakın növündən;
 - daşınmaz əmlakın xüsusiyyətlərindən;
 - √ risk komponentinin dərəcəsi.
 - kredit şərtlərindən;
 - kreditləşmə müddətindən;
490. Layihə qərarlarının onların həyata keçirildiyi müəssisənin iqtisadiyyatına təsirini qiymətləndirmək üçün aşağıdakı məlumatlar olmalıdır:
- büdcə formasında müəssisə üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
 - √ bütün cavablar doğrudur.
 - layihə üzrə proqnoz balansı;
 - müəssisə üzrə hesabat balansı;
 - layihə üzrə maliyyə-investisiya büdcəsi;
491. Layihənin mövcud müəssisənin göstəricilərinə təsirinin qiymətləndirilməsi məsələsini həll etmək üçün istifadə olunur:
- layihə-analitik metodu;
 - Bütün cavablar doğrudur.
 - Investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin ekspert üsulları;
 - pul axınlarının aşkarlanmasının analitik-statistik üsulu;
 - √ layihələr yaradılan, büdcə və balans hesabatında qeyd alınan real pul vəsaiti axınlarının mövcud müəssisənin analoji sənədlərinin axınlarına qoşulması üsulu;
492. Pul axınlarında və gəlir normasında eyni inflyasiya tempi uçota alınarkən -
- √ inflyasiya layihəsinin xalis diskontlaşdırılmış gəliri dəyişmir
 - fəaliyyət sferası üzrə axın saldosu müəyyən edilir
 - hər bir məhsul üçün həmcinslik əmsali hesablanır
 - investisiya layihəsi üzrə pul axınlarının ümumi məbləği azalır
 - proqnoz qiymətində daxili gəlir norması azalır
493. Təkmil maliyyə bazarı deyərkən hansı şərtlərin ödəndiyi bazar strukturu nəzərdə tutulur:

- transaksiya xərclərinin tamamilə olmaması
- maliyyə çətinlikləri ilə əlaqədar xərclərin olmaması
- bazarda fəaliyyət göstərən şəxslərin gözləntilərinin eyni olması
- ✓ qarışıq maliyyələşmə
- vergilərin olmaması

494. Layihənin maliyyələşdirilməsində bu mənbədən istifadə edilmir:

- ✓ səhmdar cəmiyyətlər tərəfindən buraxılan istiqrazların növləri
- maliyyələşmənin sabit mənbəyini əks etdirən qısamüddətli kredit və borclar
- uzunmüddətli kreditlər və borclar
- imtiyazlı səhmlər
- adi səhmlər və ya nizamnamə kapitalının artırılması hesabına cəlb edilən vəsait

495. İnvestisiyanın maliyyələşmə metodlarına aiddir:

- dövriyyə vəsaitləri
- qiymətli kağızlar
- səhm emissiyası
- imtiyazlı səhmlər
- ✓ operativ lizinq

496. İnvestisiya layihələrində nəzərə alınan daşınmaz əmlak bazarına xas olan riskləri aşağıdakı qruplara bölmək olar:

- təsadüfi risklər;
- qeyri-sistematik risklər;
- sistematik risklər;
- qeyri-sistematik risklər;
- ✓ yuxarıda bütün sadalananlar;
- sistematik risklər;

497. İnvestisiya qərarlarının əsaslandırılmasında istifadə edilən diskont dərəcəsinə təsir göstərməyən amillər:

- gəlirlilik göstəricilərinin üstünlük təşkil etdiyi qiymətini əks etdirən səviyyə
- investisiyanın maliyyələşdirilməsi mənbələri və bu mənbələrdən cəlb edilən kapitalın dəyəri
- konkret nəgd pul axınlarının risk dərəcəsi
- ✓ investisiya layihəsinin iqtisadi səmərəliliyinin müəyyən edilməsində istifadə olunan informasiya
- nəgd axınların dövriliyi

498. Likvidlik.....

- sərbəst pul vəsaitlərinə aiddir
- cari xərclərə aiddir
- birbaşa xərclərə aiddir
- ✓ maliyyə cəlbəçiliyi göstəricilərinə aiddir
- sığorta fondlarından toplanan vəsaitlərə aiddir

499. Aşağıdakılardan hansı doğrudur

- maliyyə cəlbəçiliyinin qiymətləndirilməsi likvidliklə əks olunur
- maliyyə cəlbəçiliyinin qiymətləndirilməsi vacibdir
- balans müəyyən tarixə görə tərtib edilir
- müəssisənin balansının həlli daha çox xarici iştirakçıları maraqlandırır.

500. Birbaşa xərclərə daxil edilir:

- sövdələşdirilmiş vergi
- ✓ kreditlərdən istifadəyə görə faiz
- sərbəst pul vəsaitləri
- imtiyazlı və adi aksiyaların emissiyası

- investisiya lizinqi